

1.Sual: Xidmətin mahiyyətini başa düşmək üçün onu neçə növə bölmək lazımdır? (Çəki: 1)

a)iki

b)dörd

c>üç

d>beş

e>altı

2.Sual: Qeyri maddi xidmətlər maddi xidmətlərdən nə ilə fərqlənir? (Çəki: 1)

a)fəaliyyət forması

b>kəmiyyəti

c>keyfiyyəti

d>çoxnövlülüüyü

e>rəngarəngliyi

3.Sual: Dünya ölkələrinin təcrübəsində bütün ictimai istehsal neçə sahəyə bölünür? (Çəki: 1)

a>üç

iki

dörd

bir

beş

4.Sual: Xidmət sahəsinin müstəqil sahə kimi formalaşması nəyin nəticəsidir? (Çəki: 1)

a)məhsuldar qüvvələrin inkişafı və əmək bölgüsünün dərinləməsi

b>aqrar bölmənin inkişafı

c>istehsal sahələrinin

d>ekoloji mühitin

e>xidmət sahəsinin təsnifatının

5.Sual: Xidmətlərə olan tələbatın ödənilməsinə hansı amillər təsir edir? (Çəki: 1)

a)iqtisadi, sosial,demoqrafik və təbii amillər

b)xarici amillər

c)daxili amillər

d)siyasi amillər

ictimai amillər

6.Sual: Xidmətin hansı növləri vardır? (Çəki: 1)

a)istehsal təyinətli, qeyri-istehsal təyinətli

b)iqtisadi sistemin formaları;

c)firmanın(müəssisənin) fəaliyyət mexanizmi

d)menecment fəaliyyəti

e)istehsal funksiyaları

7.Sual: Xidmətin hansı formaları vardır? (Çəki: 1)

a)pullu və pulsuz

b)iqtisadi

c)sosial

d)aqrar sənaye

e)sahbkarlıq

8.Sual: Qeyri-istehsal sahələrinə hansı xidmət sahələri aiddir? (Çəki: 1)

a)səhiyyə, təhsil, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və idman

b)kənd təsərrüfatı

c)istehsal sahələri

d)meşə təsərrüfatı

e)energetik

9.Sual: Xidmət sahəsində iqtisadi münasibətlərin dərk edilməsi hansı qruplar üzrə apılmalıdır?(Çəki:

a)təsnifləşdirilməli

b)təkmilləşdirilməli

c)islahatlar aparılmalı

d)inkişaf etdirilməli

e)tənzimlənməli

10.Sual: Xidmət sahəsi istehlak dəyərlərinin yaradılmasında iştirakına görə necə təsnifləşdirilməlidir?
(Çəki: 1)

a)əmtəə və xidmətlərin istehlak xassələrinin bərpası, insanlara xidmət göstərmək və asudə vaxta qənaət edilməsinə əlverişli şərait yaratmaq

- b)xidmət formasına
- c)mülkiyyət formaalarına görə
- d)bölgü formasına görə
- e)kommersiya əsaslarına görə

11.Sual: Xidmət sahəsinin milli iqtisadiyyatın inkişafında oynadığı rola görə necə təsnifləşdirilməsi?
(Çəki: 1)

a)cəmiyyətə xidmət sahəsi

- b)bazara xidmət sahəsi
- c)sənaye
- d)aqrar
- e)istehsal

12.Sual: İstehsala xidmət sahəsi özündə hansı sahələri birləşdirir? (Çəki: 1)

a)istehsala xidmət edən nəqliyyat,rabitə və s.

- b)dövlətin idarə etmə aparatı
- c)səhiyyə
- d)təhsil
- e)rekreasiya

13.Sual: Cəmiyyətə xidmət sahəsi özündə hansı xidmət sahələrini birləşdirir? (Çəki: 1)

a)kooperativ və ictimai idarəetmə təşkilatları

- b)aqrar münasibətlər
- c)istehsal amilləri
- d)əhali gəlirləri
- e)makroiqtisadi göstərilər

14.Sual: Xidmət sahəsi özündə hansı formada xidmət göstərən sahələri birləşdirir? (Çəki: 1)

a)maddi və qeyri-maddi

- b)maliyyə sistemi
- c)kredit sistemi

d)pul t dab l 

e)d vl t b dc si

15.Sual: Xidm tin t şkilinin quruluşu nec  bař verir? ( eki: 1)

a)pullu v  pulsuz olaraq f rdi v  kollektiv t l batın  d nilm si  c n

b)m lkiyy t formaları  c n

c)kommersiya  sasları  c n

d)r qab tin qorunub saxlanması

e)iqtisadiyyatın t nziml nm si

16.Sual: İnkıřaf etmiř  lk lərd  xidm t sah sinin  lk nin iqtisadiyyatında rolunun artmasında hansı m s l l rl  kompleks baęlıdır? ( eki: 1)

a) ictimai  m k b lg s n n d rinl şdirilm si,  halinin g lirl rinin artması, kredit resurslarına t l batın artması v  s. m h m rol oynamıřdır.

b)kommersiya  sasları, m lkiyy t formaları v  s.

c)maddi v  qeyri-maddi formada t sir g st r n sah l r

d)firmanın(m  ssis nin) f aliyy t mexanizmi

e)kooperativ v  ictimai idar etm  t şkilatları

17.Sual: Xidm t sferasının iqtisadi,t şkilati,h quqi,sosial bazası v  orada yaranmıř probleml rinin h lli v  idar  olunması nec  bař verir? ( eki: 1)

a)elmi  saslar-n zəri v  praktiki mexanizml r  sasında

b)t kmill şdirilir

c)t nziml nm 

d)kommersiya

e) z n maliyy l şdirm 

18.Sual: Xidm t sferası nec  t snifl şdirilir? ( eki: 1)

a)istehlak t l batına uyęun olaraq

b)istehsala uyęun olaraq

c)xidm tin inkıřafs viyy sin  g r 

d)iqtisadi mexanizml rl 

e)xidm tin n v nd n asılı olaraq

19.Sual: Xidm t sferasının planlařdırılması hansı  saslarla h yata ke irilir? ( eki: 1)

a) normativ meyllərə, göstəricilərə uyğun olaraq. İstər məsrəflər qrupunda, istərsə də tələbatın ödənilməsinin formaları istiqamətində psixoloji və məsrəf normaları nəzərdə tutulur.

- b) keyfiyyətinə görə
- c) kəmiyyətinə görə
- d) resurs potensialına əsasən
- e) xidmət sahəsinin özəlləşdirilməsinə əsasən

20.Sual: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf istiqamətləri, bazar iqtisadiyyatı şəraitində xidmət sahəsinin müstəqil sahə kimi formalaşması nələri özündə əks etdirir? (Çəki: 1)

a) məhsuldar qüvvələrin inkişafı, əhəlinin həyat səviyyəsi, yoxsulluq və işsizliyin azaldılması, pullu xidmət sahələrinin idarə edilməsinin əsasları, sosial infrastrukturun idarə edilməsi sistemi və mexanizmləri, sosial təminat və sosial müdafiə, sahələrin təşkilati-idarəetmə xüsusiyyətləri və mexanizmlərini

- b) xidmətin keyfiyyətini özündə əks etdirir
- c) kəmiyyətə görə
- d) etik normalar
- e) xidmət sahəsinin özəlləşdirilməsinə əsasən

21.Sual: Bazar iqtisadiyyatına keçid şəraitində pullu xidmətlər bazarının yenidən qurulması necə baş verir? (Çəki: 1)

a) bazar münasibətlərindən istifadə imkanlarının genişlənməsi şəraitində

- b) makroiqtisadi göstəricilərdə xidmətlərin nəzərə alınması şəraitində
- c) dünya sivilizasiyası çərçivəsində
- d) rəqabət şəraitində
- e) qeyri-istehsal xidmətlərinin göstərilməsində

22.Sual: Səhiyyədə pullu tələbat sahəsi necə yaranır? (Çəki: 1)

a) dövlət təsərrüfat hesablı müalicə müəssisələrinin inkişafı, tibb kooperativlərinin, xüsusi tibb praktikasının yaranması hesabına

- b) dövlət büdcəsi hesabına
- c) səhiyyənin inkişaf istiqamətləri hesabına

d) normativ meyllərə, göstəricilərə uyğun olaraq. İstər məsrəflər qrupunda, istərsə də tələbatın ödənilməsinin formaları istiqamətində psixoloji və məsrəf normaları nəzərdə tutulur.

- e) Xidmət sahəsinin özəlləşdirilməsinə əsasən

23.Sual: Qeyri-istehsal sahəsində bazar münasibətlərindən istifadənin genişlənməsi nəyin hesabına baş verir? (Çəki: 1)

a) bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bəzi büdcə idarələrinin pullu xidmətlər formasına keçməsi hesabına

- b) xidmət sahələrinin iqtisadi inkişafda rolu hesabına
- c) xidmət sahələrinin təsnifatı hesabına
- d) Xidmət sahəsini milli iqtisadiyyatın inkişafında təsnifləşdirilməsi hesabına
- e) xidmət sahəsinin ictimai istehsalın səmərəliliyinin yüksəldilməsində rolu hesabına

24.Sual: Təhsildə pulsuz xidmətlərin pullu xidmətlərlə əvəz olunması nə zaman baş verir? (Çəki: 1)

a) xidmətlin pulsuz formaları ilə yanaşı dil tədrisinin, istehsalat üçün kadrların yenidən hazırlanmasının pullu formaları inkişaf edir, kadr hazırlığına çəkilən xərclərin tam və ya qismən ödənilməsi prinsipləri əsasında ali məktəblər ilə müəssisələr və əhali arasında müqavilə münasibətlərində

- b) təhsil siyasətinin konservativ kosepsiyasına uyğun olaraq
- c) təhsildə gedən islahatların istiqamətinin müəyyən edilməsində
- d) təhsil sistemində geniş fundamental dəyişikliklərin həyata keçirilməsi
- e) Yeni sosial-iqtisadi mexanizmlərin və təhsil sistemində fəaliyyətin normativ hüquqi əsaslarının yaradılması prosesində

25.Sual: Bunlardan hansı iqtisadiyyatın qeyri-bazar bölməsinə aiddir? (Çəki: 1)

a) pulsuz xidmətlər sahəsi

- b) pullu xidmətlər
- c) maddi və qeyri-maddi formada təsir göstərən sahələr
- d) firmanın (müəssisənin) fəaliyyət mexanizmi
- e) kooperativ və ictimai idarəetmə təşkilatları

26.Sual: Xidmətlərin bazar bölməsi hansı xidmətlər aid edilir? (Çəki: 1)

a) pullu xidmətlər

- b) pulsuz xidmətlər sahəsi
- c) istehlak tələbatına uyğun olaraq maddi və qeyri-maddi formada təsir göstərən sahələr
- d) xidmət sahələrinin təsnifatı hesabına
- e) istehsal istehlakına lazım olan xidmətlər

27.Sual: Əhaliyə sosial zəmanət verən minimum səviyyədə pulsuz və güşətli xidmətlərin hansı prinsiplərlə göstərilir? (Çəki: 1)

a) sosial ədaləti qorumaq məqsədi ilə cəmiyyətin bütün üzvləri üçün təmin edilməsi, qüvvədə olan sosial normalara və standartlara müvafiq surətdə istehlakın normalaşdırılması əsasında həyata keçirilməsi

- b) xidmətlər bazarı və onun ifrastrukturunun inkişafında
- c) xidmət sferasının resurs potensialından istifadə
- d) xidmət sahəsinin özəlləşdirilməsi
- e) xidmət sahələrinin müstəqil sahə kimi formalaşdırılması

28.Sual: Yeni təsərrüfatçılıq şəraitində xidmətlərin pulsuz formalarının pullu formalarla əvəz edilməsi necə baş verir? (Çəki: 1)

a) xidmətlərin dinamik inkişaf etdirilməsini, xidmətlərin pulsuz və pullu bölmələrinin, təsərrüfatçılığın büdcə və təsərrüfat hesabı formalarının optimal uzlaşdırılmasını qeyri-istehsal sahəsinin təkmilləşdirilməsinin qanunauyğun yolu ilə

- b) Xidmət sferası pullu və pulsuz olaraq fərdi və kollektiv tələbatın ödənilməsi ilə
- c) mülkiyyət formaları üzrə inkişafı və kommersiya əsasları
- d) xidmət fəaliyyətinin insanın tələbatına yönəlməsi
- e) xidmət növlərinin iqtisadi və sosial inkişaf sistemində prioritet istiqamət olaraq daima təkmilləşdirilməsi

29.Sual: Əhalinin pullu xidmətlərlə təminatı nələrle əlaqədardır? (Çəki: 1)

a) əhalinin gəlirləri və maddi-texniki baza ilə əlaqədardır

- b) əhalinin istəyi ilə əlaqədardır
- c) qeyri-bazar bölməsinin inkişafı ilə əlaqədar
- d) əhalinin maddi dəyərlilərlə təmin edilməsi
- e) sosial sahələrin inkişafı ilə əlaqədardır.

30.Sual: Dünya bazarında xidmətlərdən necə istifadə olunur? (Çəki: 1)

a) ölkələr arasında alınıb-satılır və beynəlxalq əmək bölgüsünə əsaslanır

- b) xarici bazarlarda xidmətlərin müvəffəqiyyət qazanması
- c) xarici turistlər üçün pərakəndə ticarət
- d) beynəlxalq ticarət xidmətində iştirak etmək
- e) lisenziyaların dünya bazarında reklam edilməsi

31.Sual: hansı xidmət növü-istehsalın texniki konstruktor və başqa sirləri, məhdud miqdarda şəxsə məlum olan və patentlə müdafiə edilməyən müəyyən növ məhsulun istehsalının təşkilində və buraxılmasında istifadə edilə bilən texniki, iqtisadi biliklər və təcrübə əldə etməyə imkan verir? (Çəki: 1)

1) **a)Nou-hau**

b)əsas lisensiyalar

c)partnyorluq

d)reklam

e)royyalti

32.Sual: Beynəlxalq texnologiya ticarətinin əsas forması olan lisensiya ticarətinin rolu necə öz əksini tapır? (Çəki: 1)

a) müəyyən malların xaricdən gətirilməsinə (idxal), xaricə aparılmasına (ixrac) və ya tranzitə icazəsi,hər hansı bir məhsulu istehsal etmək hüququ verən patentdən istifadə olunmasına icazəsiylə

b)İstehsalın texniki konstruktor və başqa sirləri,məhdud miqdarda şəxsə məlum olan və patentlə müdafiə edilməyən müəyyən növ məhsulun istehsalının təşkilində və buraxılmasında istifadə edilə bilən texniki,iqtisadibiliklər və təcrübə əldə etməyə imkan verir

c)bir neçə hüquqi və fiziki şəxsin birlikdə başladığı işdən ibarətdir

d)ixtisaslaşdırılmış sahələrin və kampaniyaların beynəlxalq miqyasda müstəqil surətdə fəaliyyət göstərməsi

e)beynəlxalq informasiya xidmətindən istifadə

33.Sual: Bunlardan hansı bir il müddətinə malların idxal və ixracı üçün verilən lisensiyalardır? (Çəki: 1)

a)əsas lisensiyalar

b)cadə lisensiyalar

c)birdəfəlik lisensiyalar

d)kommersiya riski

e)nou-hau və injiniring xidmətləri

34.Sual: Bunlardan hansı lisensiya verən lisensiya alınan müqavilə obyektindən şərtləndirilmiş həddə istifadə etmək hüququ verərkən, həmin obyektə özünün istifadə etmək və ya eyni şərtlərlə üçüncü bir şəxsə lisensiya vermək hüququnu özündə saxlayır,iri daxili bazara malik olan ölkələrin firmalarına və kütləvi istehsal malları üçün verilir? (Çəki: 1)

a)sadə lisensiyalar

b)əsas lisensiyalar

c)bir dəfəlik lisensiyalar

d)lisensiyalar

e)vacib lisenziyalar

35.Sual: Bir il müddətinə malların saziş əsasında idxal və ixracı üçün hansı lisenziyalar verilir verilir?
(Çəki: 1)

a)birdəfəlik lisenziyalar

b)sadə lisenziyalar

c)vacib lisenziyalar

d)əsas lisenziyalar

e)lisenziyalar

36.Sual: Bir neçə hüquqi və fiziki şəxsin birlikdə başladığı iş və onların hər birinin bu işdə yalnız öz kapitalı ilə deyil,həm də şəxsi əməyi ilə iştirakı necə adlanır? (Çəki: 1)

a)partnyorluq

b)rəhbərlik

c)məhsuldar qüvvələr

d)sahibkar

e)lisenziya verənlər

37.Sual: Lisenziyalar xarici iqtisadi, texniki əməkdaşlıqla necə məşhurlaşır? (Çəki: 1)

a)lisenziyaların dünya bazarında reklam edilməsilə

b)lisenziya sazişlərilə

c)vacib lisenziyalarla

d)lisenziyadan tam istifadə etməklə

e)əsas lisenziyalarla

38.Sual: Bunlardan hansı patent sahibi ilə lisenziya alan arasında müqavilədir? (Çəki: 1)

a)lisenziya sazişləri

b)vacib lisenziyalar

c)sadəlisenziyalar

d)reklam

e)birdəfəlik lisenziya

39.Sual: İxtira, patent, nou-hau, kitab buraxılışı və s. istifadə etmək hüququna görə ödənilən dövrü lisenziya hansıdır? (Çəki: 1)

a)royalti

- b) lisenziya
- c) lisenziya sazişləri
- d) vacib lisenziyalar
- e) sadə lisenziyalar

40.Sual: Sazişlər üzrə vacib lisenziyalar (Çəki: 1)

a) müqaviləyə əsasən xarici iqtisadi əlaqə iştirakçıları olan hüquqi və fiziki şəxslər almış olduqları lisenziyaları istifadə üçün başqa firmalara vermək hüququna malik olmadıqları, bu lisenziyaların gizli olaraq istehsala tətbiqi

- b) ixtira, patent, nou-hau, kitab braxılışı, və s. istifadə etmək hüququna görə dövrü lisenziya ödənişi
- c) beynəlxalq lisenziya ticarətində lisenziyadan tam istifadə etmək hüququ verən sazişləri
- d) Patent sahibi ilə lisenziya alan arasında müqavilələri
- e) Bir neçə hüquqi və fiziki şəxsin birlikdə başladığı iş

41.Sual: Beynəlxalq lisenziya ticarətində lisenziyadan tam istifadə etmək hüququ verən sazişlər necə həyata keçirilir? (Çəki: 1)

a) beynəlxalq müqavilə olub, tərəflər arasında iki tərəfli (çoxtərəfli) qaydada bağlanılan sənəd vasitəsi ilə

- b) lisenziya sazişi əsasında obyektin xarici alıcılara satılmasını əsaslandıran sənəd vasitəsilə.
- c) ixtira, patent, nou-hau, kitab braxılışı, və s. istifadə etmək hüququna görə dövrü lisenziya ödənişi vasitəsilə
- d) sazişlər üzrə vacib lisenziyalar vasitəsilə
- e) patent sahibi ilə lisenziya alan arasında müqavilə vasitəsilə

42.Sual: Bunlardan hansı lisenziya sazişi əsasında, obyektin xarici alıcılara satılmasını əsaslandıran sənəddir? (Çəki: 1)

a) lisenziya pasportu

- b) ixtira, patent, nou-hau, kitab braxılışı, və s. istifadə etmək hüququna görə dövrü lisenziya ödənişidir
- c) sazişlər üzrə vacib lisenziyalar
- d) beynəlxalq lisenziya ticarətində lisenziyadan tam istifadə etmək hüququ verən sazişlər
- e) patent sahibi ilə lisenziya alan arasında müqavilədir

43.Sual: Yükün daşınmasına görə gəmi kirayəçisinin gəmi sahibinə ödədiyi müəyyən olunmuş haqq necə adlanır? (Çəki: 1)

a)fraxt

b)royyalti

c)ixtira, patent, nou-hau, kitab braxılışı, və s. istifadə etmək hüququna görə dövrü lisenziya ödənişidir

d)lisenziya sazişi əsasında obyektin xarici alıcılara satılmasını əsaslandıran sənəddir

e)patent sahibi ilə lisenziya alan arasında müqavilədir

44.Sual: Pullu xidmətlərə olan tələbatın artması nə ilə bağlıdır? (Çəki: 1)

a)əhalinin həyat səviyyəsinin yüksəldilməsi, mürəkkəb cihaz və avadanlıqların əhalinin məişətinə daxil olması, onların quraşdırılması və təmirinin bir zərurətə çevrilməsi ilə

b)xidmət sahələrinin özəlləşdirilməsi ilə

c)dövlət bölməsinin xüsusi çəkisinin yüksək olması ilə

d)xidmət sahəsinin səmərəliliyinin artması ilə

e)lizinq xidməti ilə

45.Sual: Özəlləşdirmə nə ilə nəticələnir? (Çəki: 1)

a)dövlət mülkiyyətinin xüsusi mülkiyyətə verilməsi ilə

b)dövlət mülkiyyətinin xüsusi çəkisinin artması ilə

c)müstəqillik yoluna qədəm qoyulması ilə

d)xidmət sahələrinin inkişafı ilə

e)xidmətlərə olan tələbatın artması ilə

46.Sual: lizinq kampaniyaları hansı işləri həyata keçirirlər? (Çəki: 1)

a)reklam,bazarın təhlili,istehsal edilmiş məhsul üçün bazarın olması,alıcının tapılması və s. işləri həyata keçirir

b)dövlətlər arası xidmət ixracı və idxalının həyata keçirir

c)özəlləşdirməni

d)sosial infrastrukturun inkişafını

e)turizmin inkişafını

47.Sual: Ticarət istehsalla istehlak arasında hansı rolu oynayır? (Çəki: 1)

a)**vasitəçi**

b)istehlakçı

c)istehsalçı

d)maddi-əşya

e)satıcı

48.Sual: Marketing xidməti dedikdə nə başa düşülür? (Çəki: 1) bazar konyukturası şəraitində istehsal, satış və s. sahələrdə fəaliyyətin təşkili və idarə edilməsi sistemi

korporasiya və ya müəssisələr

agentlər

universal mağazalar

ixtisaslaşdırılmış mağazalar

49.Sual: Brokerlər ticarətdə hansı rolu oynayır? (Çəki: 1)

a)ərzaq məhsullarının istehlakçılara çatdırılmasında vasitəçi

b)satışın həcmnin artmasında vasitəçi

c)yerli bazarlarda satışın təşkilində vasitəçi

d)sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində vasitəçi

e)istehlakçılara xidmət göstərilməsində

50.Sual: Topdansatış ticarəti zamanı agentlərvə brokerlər hansı funksiyaları yerinə yetirirlər? (Çəki:

1)a)alqı-satqı əməliyyatlarını yerinə yetirilməsinə xidmət etməklə komision firmalarından haqqalırlar

b)tələb təklifin inkişaf meylini müəyyən edirlər

c)bazanın konyukturasını təhlil edirlər

d)xidmətləri planlaşdırırlar

e)istehsal, satış və digər sahələrdə fəaliyyəti təşkil edirlər

51.Sual: Pullu xidmət bazarı necə formalaşır? (Çəki: 1)

a)xidmətin istifadəsi formalarına və xidmətin təşkili formalarına görə

b)mülkiyyət formalarına görə

c)istehlak strukturuna görə

d)sosial vergilər yolu ilə baş verir

e)sosial müdafiə fondlarının yığılmasında

52.Sual: Pullu xidmət sahəsinin infrastrukturu dedikdə nə başa düşülür? (Çəki: 1)

a)iqtisadiyyatın ümumi quruluşunun bazara xidmət edən elə bir köməkçi tərkib hissələri (müəssisə, firma, şirkət) başa düşülür ki, onların köməyi ilə iqtisadi fəaliyyət təmin edilir.

b)xidmət bazarının normal fəaliyyəti başa düşülür

- c)normativ aktlardan istifadə başa düşülür
- d)ictimai əmək məhsuldarlığının artması başa düşülür
- e)Əhalinin xidmət sahələrinə olan tələbatı başa düşülür

53.Sual: Pullu xidmət göstərilməsindən götürülən vəsaitlər hası istiqamətə yönəldilir? (Çəki: 1)

- a)öz inkişafı üçün əlavə mənbə olur**
- b)qeyri-istehsal dairəsinin sahələrinə
- c)təsərrüfatçılığın qarışıq formalarının inkişafına
- d)xidmət sahəsində çalışanların xüsusi çəkisinin azalmasına
- e)xidmət sahəsinin tənifatına

54.Sual: Nəqliyyat planlaşması necə aparılır (Çəki: 1)

a)növləri üzrə

- b)klassifikasiyası üzrə
- c)reyslər üzrə
- d)cədvəllər üzrə
- e)vaxta görə

55.Sual: Nəqliyyat planlaşmasında göstəricilər kimi əsas: (Çəki: 1)

a)yükdaşımaya olan tələbat götürülür

- b)əhali daşımaya olan tələbat götürülür
- c)nəqliyyat vasitələrinə tələbat götürülür
- d)adam/km-ləməüəyyən olunur
- e)yükdaşıma vəəhali daşımaya olan tələbat götürülür

56.Sual: Yükdaşımaya olan tələbat: (Çəki: 1)

a)ton/km-lə

- b)adam/km-lə
- c)eyni yüklə
- d)müxtəlif növ nəqliyyatla
- e)nəqliyyat növünün effektivliliyi

57. Əhali daşımaya olantələbat:

a) ton/km-lə

b)adam/km-lə

- c) eyni yüklə
- d) müxtəlif növ nəqliyyatla
- e) nəqliyyat növünün effektivliliyi

58. Nəqliyyat hansı amillərdən asılıdır

- a) iqtisadi
- b) sosial
- c) coğrafi

d) iqtisadi, sosial və coğrafi

- e) sosial-iqtisadi

59. Nəqliyyat planının tərtib olunmasında əsas göstəricilər olaraq:

a) il ərzində yükdaşımaya olan tələbat və yaxud tələbatı ödəyən texniki imkanlar nəzərə alınır

- b) iqtisadi, sosial və coğrafi imkanlar nəzərə alınır
- c) sosial-iqtisadi imkanlar nəzərə alınır
- d) nəqliyyatın inkişafı nəzərə alınır
- e) kapital qoyulması nəzərə alınır

60. Nəqliyyatın inkişafının əlaqəliliyi:

- a) kapital qoyuluşu ilə
- b) sosial-iqtisadi imkanlarla

c) şəhər salma sxemi ilə

- d) coğrafi imkanlarla
- e) iqtisadi imkanlarla

61. Nəqliyyatın inkişafında hansı sahələr ayrıca qarşılıqlı əlaqədə planlaşdırılır

a) kapital qoyuluşu, əsas fondlar, vaqon təsərrüfatı, avtomobil istehsalı, yollar, yol xidmətləri və ya digər sahələr

- b) kapital qoyulması
- c) yol xidməti
- d) gəmi təsərrüfatı
- e) avtobus xidməti

62. Dünya iqtisadi nəzəriyyəsində və praktikasında büdcə və bazar təsərrüfatçılığını tətbiq edən qarışıq maliyyələşdirmə hesabına fəaliyyət göstərən idarələr və təşkilatlar hansı statusu alırlar?

- a) qeyri-kommersiya, mənfəətsiz

- b)kommersiya
- c)dövlət
- d)qeyri-dövlət
- e)sosial-iqtisadi

63. Xidmət təklifinin strukturunda maliyyələşdirmə mənbələri hansılardır?

a)dövlət büdcəsi, müəssisə və təşkilatların xüsusi vəsaitləri, əhəlinin vəsaitləri hesabına maliyyələşdirmə

- b)depozitlər
- c)fermer təsərrüfatında gələn gəlirlər
- e)qiymətli kağızlar
- d)renta

64. Sosial zəmanət verən minimum səviyyədə tələbatın ödənilməsi nəyi tələb edir?

a)sosial meyarların yaradılmasını tələb edir

- b)istehsal təyinatlı xidmətlərin inkişaf etdirilməsini tələb edir
- c)qeyri-istehsal təyinatlı xidmətlərin inkişaf etdirilməsini tələb edir
- d)sosial istehlakın müəyyən edilməsini tələb edir
- e)sahənin inkişafına kapital qoyuluşu tələb edir.

65.Sosial normalar və standartlar nəyi müəyyən edir?

a)xidmətlərə olan tələbatın ödənilməsi həddlərini

- b)xidmətlərin keyfiyyətini
- c)kəmiyyəti
- d)çoxnövlülüyü
- e)intellekti

66. Bazar iqtisadiyyatı şəraitində xidmət sahəsinin infrastrukturunu elementlərinə nələr aiddir?(mövzu 6.)

a)Kredit sistemi və kommersiya bankları,emissiya sistemi, emissiya bankları və s.

- b)lisenziya
- c)elmi-texniki tərəqqi
- d)xidmətlər bazarı
- e)agentlər

67. Xidmətin təşkilinin formalaşması nə zaman baş verir?

a)xidmətin xarakter, məzmun və mülkiyyət formasında, maliyyələşdirmə mənbələrindən asılı olaraq formalaşır

- b) işgüzar xidmətlərin inkişafından asılı olaraq formalaşır
- c) xidmət sahəsinin maddi-texniki bazası ilə əlaqədar olaraq formalaşır
- d) xidmət sahəsinin sürətli inkişafı ilə əlaqədar olaraq formalaşır
- e) xidmət sahəsində əmək tutumlu işlərin avtomatlaşdırılması ilə formalaşır

68. Xidmət bazarının formalaşma meylləri necə müəyyənləşdirilir?

a) əhalinin xidmətə olan tələbatı ilə reallaşır, yəni istehlak strukturu ilə müəyyənləşdirilir.

- b) xidmət sahəsinin infrastrukturunu ilə müəyyənləşdirilir
- c) İstehlak qabiliyyəti ilə müəyyənləşdirilir
- d) iqtisadi əmək bölgüsündə müəyyənləşir
- e) işçi qüvvəsinin artması ilə müəyyənləşdirilir

69. Xidmət bazarı necə planlaşdırılır?

a) dövlət büdcəsi vasitəsilə maliyyələşdirilən hissəsinin təşkilati quruluşu həmin xidmət sahələrinin ərazidə istehlakçıların sayından asılı olaraq normativ göstəricilərə uyğun

- b) sosial göstəricilərə uyğun
- c) biznes fəaliyyətinə uyğun planlaşdırılır
- d) həyat səviyyəsi göstəricilərini uyğun
- e) xidmətin təşkili formasına uyğun

70. Xidmət sahəsinin düzgün təşkil edilməsi nələrə xidmət etmiş olur?

a) işçilərin mədəni-texniki səviyyələrinin yüksəldilməsi, işdən kənasr vaxtdan səmərəli istifadə üçün əlverişli şərait yaratmaqla yanaşı ictimai əmək məhsuldarlığının artması və son nəticədə iqtisadi artımın təmin edilməsinə

- b) xidmət sahəsinin infrastrukturunun inkişaf etməsinə
- c) Xidmət təklifinin strukturunda maliyyələşdirmə mənbələrinə
- d) Xidmət bazarının formalaşma meyllərinə
- e) region bazarının istehlak tipinə və strukturuna görə seqmentlərə bölünməsinə

71. Pullu xidmətlər hansı maliyyə mənbələri hesabına göstərilir?

a) əhalinin vəsaiti hesabına bazar qiymətlərinə uyğun pullu xidmət göstərilir

- b) dövlət büdcəsi hesabına pullu xidmət göstərilir
- c) bələdiyyələrin büdcəsi hesabına pullu xidmət göstərilir
- d) biznesdən gələn gəlir hesabına pullu xidmət baş verir
- e) torpaqdan gələn rentə hesabına pullu xidmət baş verir

72. Xidmət sahələrinin təşkili necə baş verir?

a) sahə və ərazi tələbatına və marketinq planlaşmasına uyğun

- b) xidmət bazarının formalaşmasına görə
- c) mülkiyyət formasına uyğun
- e) normativ göstəricilərə uyğun
- d) iqtisadi əmək bölgüsünə uyğun

73. Xidmət bazarının formalaşma meylləri necə reallaşır?

a) əhəlinin xidmətə olan tələbatı ilə

- b) biznes fəaliyyəti ilə
- c) əhəlinin vəsaiti hesabına
- e) xidmət bazarının regional xüsusiyyətlərinə görə
- d) qeyri-istehsal sahəsində bazar münasibətlərinin yayılması ilə

74. Xidmət bazarının strukturuna təsir göstərən amillər hansılardır?

a) Rəqabət mühitinin formalaşması

- b) əhəlinin məşğulluq səviyyəsi
- c) həyat səviyyəsi
- d) yoxsulluğun azadılması
- e) təhsilin inkişafı

75. Aşağıdakılardan hansı xidmət bazarının strukturunun təsnifləşdirilməsinə aiddir?

a) kommunal-məişət xidmətləri bazarı, mənzil kommunal xidmətləri bazarı, ticarət və ictimai iaşə, məişət xidməti üzrə pullu xidmət göstərən xidmət bazarları

- b) istehsal sahələri
- c) istehlak bazarı
- d) dünya bazarı
- e) daxili bazar

76. Xidmət sferasının makroiqtisadi idarə olunması necə həyata keçirilir?

a) ÜDM-də rolunu artırmaq, dövlət büdcəsinin gəlirlərinin və xidmətinin formalaşmasında xüsusi çəkisini, payını tənzimləmək və bir sıra kredit, investisiya ayırmalarını və onların mənbələrini təşkil etməklə

- b) sahibkarlıq fəaliyyəti ilə
- c) xarici ölkələrin tərübəsinə əsaslanaraq
- e) əhəlinin rifah halının yüksəldilməsi ilə
- d) xidmətin sahə, ərazi və sosial-demoqrafik qruplar üzrə təsnifləşdirilməsi ilə

77. Bunlardan hansı qeyri-istehsal təyinatlı xidmətdir?

a) təhsil

- b) yük nəqliyyatı
- c) tikinti
- e) energetika
- d) məişət xidməti

78. Maddi və qeyri-maddi xidmətlər hansı proseslərə xidmət edir?

a)ictimai məhsulun istehsala çatdırılması, istehsalın tədavül dairəsində başa çatdırılması, əhalinin sağlamlığının qorunması, cəmiyyətin əsas məhsuldar qüvvəsi olan insanın ümumi təhsil və mədəni-texniki səviyyəsinin yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi prosesinə xidmət edir.

b) istehsal istehlakına lazım olan xidmətlərlə bilavasitə əlaqə yaratmaq prosesinə xidmət edir.

c)istehsal avadanlıqlarının təmiri, istehsal təyinatlı rabitə,yük nəqliyyatı və istehsala xidmət edən hüquq və maliyyə-kredit xidmətlərinin inkişafına

e) İstehsal təminatlı xidmətlərin maddi istehsal prosesinin davamını tədavülə əks etdirən və şəxsi istehlak sahəsində mövcud xidmətləin inkişaf etdirilməsi prosesinə

d) pərakəndə ticarət, tədarük ,ictimai iaşə, istehlak təyinatlı əmtəələr lazım olan təmir və texniki xidmətlərin təkmilləşdirilməsi prosesinə

79. Xidmət təklifinin strukturunda maliyyələşdirmə mənbələri hansılardır?

a)dövlət büdcəsi, müəssisə və təşkilatların xüsusi vəsaitləri, əhalinin vəsaitləri hesabına maliyyələşdirmə

b)depozitlər

c)fermer təsərrüfatında gələn gəlirlər

e)qiymətli kağızlar

d)renta

80. İctimai təkrar istehsaldakı yerindən və rolundan, tələbatların ödənilməsi xarakterindən asılı olaraq qeyri-istehsal sahələrinin xidmətlərini neçə qrupa bölmək olar?

a) bir

b)iki

c) üç

e) dörd

d) beş

81.Qeyri-maddi xidmətlər maddi xidmətlərdən nə ilə fərqlənir?

a)fəaliyyət forması ilə

b)keyfiyyəti ilə

c)kəmiyyəti ilə

e)səmərəliliyi ilə

d)xüsusiyyətləri ilə

82. Mənzil-kommunal təsərrüfatının xidmət sferası hansı vəsaitlər hesabına baş verir?

a)əhalinin özünün xərcləri, onların ödəmələrinin bir hissəsinin istifadəsi və dövlətin ayırdığı vəsaitlər hesabına

b)müəssislərin vəsaitləri hesabına

c)bələdiyyələrin hesabına

d)daxili bazarın hesabına

e) xarici valyuta hesabına

83. İstehlak davranışı xidmət bazarının hansı xüsusiyyətlərini üzə çıxarır?

a) regional xüsusiyyətlərinin

b) biznes fəaliyyəti xüsusiyyətlərini

c) investisiya qoyuluşu

e) Sosial müdafiə fondlarının yığılmasında

d) ayrı-ayrı sahələr üzrə inkişafında

84. Xidmət təşkili formasından asılı olaraq nələri formalaşdırır?

a) investisiya qoyuluşu, mənfəət gətirən, büdcə gəlirlərinin və xərclərinin istiqamətlərini

b) ölkənin dünya iqtisadi əmək bölgüsündə yeri və rolunu

c) əhalinin digər qrupları ilə bazarın formalaşması arasında olan əlaqələri

e) qeyri-istehsal sahəsində bazar münasibətlərinin yayılmasını

d) sosial fondların alıcılıq qabiliyyətində rolunu

85. İstehlak davranışı xidmət bazarının hansı xüsusiyyətlərini üzə çıxarır?

a) regional xüsusiyyətlərinin

b) biznes fəaliyyəti xüsusiyyətlərini

c) investisiya qoyuluşu

e) Sosial müdafiə fondlarının yığılmasında

d) ayrı-ayrı sahələr üzrə inkişafında

86. Xidmət təşkili formasından asılı olaraq nələri formalaşdırır?

a) investisiya qoyuluşu, mənfəət gətirən, büdcə gəlirlərinin və xərclərinin istiqamətlərini

b) ölkənin dünya iqtisadi əmək bölgüsündə yeri və rolunu

c) əhalinin digər qrupları ilə bazarın formalaşması arasında olan əlaqələri

e) qeyri-istehsal sahəsində bazar münasibətlərinin yayılmasını

d) sosial fondların alıcılıq qabiliyyətində rolunu

87. Regionda əhalinin xidmətə olan təlabatı asılılığı nədən ibarətdir

a) əhalinin istehlak davranışı üstünlüyündən və onların gəlirlərindən

b) regionun kompleks inkişafından

c) xidmətin təşkilindən

d) regionda yaşayan əhalinin yaş quruluşundan

e) milli dəyərlər baxımından üstünlüyündən

88. Regionda əhalinin maliyyəsi hesabına ödənilən təhsil, səhiyyə xidmətləri necə riyalaşdırılır

a) dövlət tələblərinə uyğun tənzimlənməsi yolu ilə

b)əhali tələblərinə uyğun olaraq

c)xidmətin təşkilinə uyğun olaraq

d)xidmətin keyfiyyətinə uyğun olaraq

e)xidmətlərin pullu və pullsuz formalarına uyğun

89. Qeyri-istehsal sahəsində bazar münasibətlərinin yayılması necə məhdudlaşdırılır ?

a)pulsuz xidmətlər istehlakının sosial zəmanət verən səviyyəsi ilə

b)tənzimlənmə yolu ilə

c)ictimai əmək məhsuldarlığının səviyyəsi ilə

e)qeyri-istehsal sahəsinin inkişaf səviyyəsi ilə

d)sosial-iqtisad inkişaf səviyyəsi ilə

90. Qeyri-istehsal sahəsinin inkişaf istiqaməti və xarakteri bütövlükdə necə müəyyən olunur?

a)qanunlar sistemi ilə

b)elmi-texniki tərəqqinin inkişafı ilə

c)kadr potensialı ilə

e)təhsilin səviyyəsi ilə

d)xidmətin keyfiyyəti ilə

91.Qeyri-istehsal sferasının inkişafında hansı amillərin təsiri nəzərə alınmalıdır?

a)sosial-iqtisadi

b)xidmət

c)istehsal

e)əmək məhsuldarlığı

d)sosial infrastruktur

92. Hansı bənbə hesabına əhaliyə pulsuz xidmət göstərilir?

a)dövlət büdcəsi

b) əhəlinin vəsaiti

c) sosial müdafiə fondu

e) xeyriyyəçilikdən

d) müəssisənin xüsusi vəsaiti

93. Əhaliyə pullu xidmətlərin göstərilməsi hansı mənbə hesabına baş verir?

a)əhəlinin vəsaiti

b)dövlət vəsaiti

c)sosial müdafiə fondu

e)müəssisənin xüsusi vəsaiti

d)xeyriyyəçilik

94. Sosial müdafiə fondlarının yığılmasında regionun iştirakı hansı yolla baş verir?

a)məcburi sığorta və sosial vergilər

b)müəssisələrin xüsusi vəsaiti

c)əhali gəlirləri

e)sosial müdafiə fondu

d)sahibkarlıqdan gələn gəlirlər

95. Xidmət bazarının regional xüsusiyyətlərini nə üzə çıxarır?

a)istehlak bazarı

b) İctimai əmək bölgüsü

c) regionun kompleks inkişafı

e) maliyyələşdirmə mənbələri

d) dövlət büdcəsi

96. Xidmət təşkili formasından asılı olaraq nələri formalaşır?

a)investisiya qoyuluşunu,

b) pulsuz xidməti

c) xidmət bazarını

e) sosial müdafiə fondunu

d) istehsal sferasını

97. İctimai əmək bölgüsü baxımından region sosial infrastrukturuna təklif daha çox necə formalaşır?

a)yerli əhəlinin tələbi ilə

b) İstehlak davranışı

c) biznes fəaliyyətilə

e) dövlət büdcəsi ilə

d) sosial infrastrukturuna görə

98. Hansı mənbədən əhəliyə pulsuz xidmət göstərilir?

a)dövlət büdcəsindən

b) əhəlinin vəsaiti hesabına

c) sosial müdafiə fondları hesabına

d) müəssisə və təşkilatların xüsusi vəsaitləri hesabına

99. Region bazarını nəyə görə istehlak seqmentlərə bölmək olar?

a)tipinə və strukturuna görə

b)keyfiyyətinə görə

c)kəmiyyətinə görə

e) sosial-iqtisadi nəticələrinə görə

d) xüsusi çəkisinə görə

100. Xidmət sferasının makroiqtisadi idarə olunması necə həyata keçirilir?

a)ÜDM-da rolunu artırmaq, dövlət büdcəsinin gəlirlərinin və xidmətinin formalaşmasında xüsusi cəhisini, payını tənzimləmək və bir sıra kredit , investisiya ayırmalarını və onların mənbələrini təşkil etməklə həyata keçirilir.

b) İstehlak davranışı və xidmət bazarının regional xüsusiyyətlərini müəyyən etməklə həyata keçirilir

c) ayrı-ayrı sahələr üzrə baxılmaqla yanaşı, respublika daxili regionların xüsusi çəkisini müəyyən etmə keçirilir.

d) bazar qiymətlərinə uyğun həyata keçirilir

e)istehsal sferasında və istehlak quruluşunda özünəməxsus əmtəə və xidmət bazarının təşkilini həyata keçirməklə

101. Dövlətin xidmət sferasının tənzimlənməsində rolu necə istiqamətdə baş verir?

a)iki

b)üç

c)beş

d)bir

e)dörd

102. Nəqliyyat planlaşması necə aparılmalıdır?

a) müvafiq üzrə, sahə, ərazi üzrə

b) formaları üzrə

c)quruluşu üzrə

d)təşkil üzrə

e)tənzimlənməsi üzrə

103. Nəqliyyat hansı amillərdən asılıdır?

a)iqtisadi, sosial və coğrafi

b)regional xüsusiyyətləri

c) əhalinin artım tempi

d) miqrasiya

104. Nəqliyyat planının tərtib olunmasında hansı əsas göstəricilər nəzərə alınır?

a)il ərzində uqkdaşымmasıma olan тяляbat вя уахud тялябаты юдряян texniki imkanlar нязяря алымыг

b)няқлиуатын инкішафы шыһяр salma sxemi нәзәрә алınır

c) xidmət təşkili нәзәрә алınır

d) дүnya iqtisadi əmək bölgüsü нәзәрә алınır

e) xidmət bazarı нәзәрә алınır.

105. Aşağıdakılardan hansını bazar iqtisadiyyatı şəraitində xidmət sahəsinin infrastrukturunu elementlərinə aid etmək olar?

a)kredit sistemi və kommersiya bankları

b)təhsil sistemi

c) səhiyyə sistemi

d)idman bədən tərbiyəsi

e)turizm

106. Aşağıdakılardan hansı istehlak bazarında mal və pullu xidmətlərin qiymətləri üzərində aparılan müşahidələr və alternativ istehlak qiymətləri indeksinin hesablanması mərhələlərini əhatə edir?

a)xidmət və ticarət müəssisələrinin seçilməsi;

b) İstehlak davranışı

c)xidmət bazarının regional xüsusiyyətlərinin seçilməsi

d) xidmətin milli dəyərlər baxımından üstünlüyü

e) müasir şəraitdə regionun kompleks inkişafı

107. Pullu xidmət sahələrində qiymətlər və tariflər sisteminin mühüm amilləri hansılardır?

a)xidmətlərin göstərilməsi və onların istehlakı ilə bağlı xərclərin uçotu

b) iqtisadi amillər

b)ekoloji amillər

c)daxili amillər

d) xarici amillər

e)idarəetmə

108. Xidmət sahəsi hansı xüsusiyyətlərinə görə seçilir?

a)əmək ehtiyatlarının məzmununa, xarakterinə görə və istifadə formasına görə

b)istehlakına görə

c) marketing quruluşuna görə

d)qiymətləndirilməsinə görə

e)dəyişkənliyinə görə

109. Xidmət sahəsi kiçik biznes obyektı olaraq hansı sahələrin istifadəsinə şərait yaradır?

a)məşğulluğun, əmək resurslarının istifadəsinə şərait yaradır

b)təhsil sistemində elmi-texniki tərəqqinin inkişafına

c)demoqrafik proseslərin inkişafına

d)ictimai münasibətlərin tənzimlənməsinə

e)fundamental elmi müəssisələrin inkişafına

110. Sosial marketingin məqsədi və vəzifəsi nədir?

a)həyatı yaxşılaşdıran sosial obyektlərin təminatı

b)demokratiya şəraiti

c)kütləvi informasiya vasitələrinin inkişafı

d) sosial sahənin maliyyələşdirilməsi

e)sosial inkişafın idarə edilməsi

111. Region xidmətlər bazarının təhlilində hansı metod və ya üsuldən istifadə olunur?

a)faktorlar üsulu

b)balans metodu

c)birbaşa hesablama metodu

d)normativ metodlar

e)eksperiment metodu

112. Region xidmətlər bazarının təhlili modeli hansı tənliklərlə ifadə olunur?

a)rekresiya,korrelyasiya

b)liberal

c)çeviklik

d)riyazi-hasablama

e)tələbatın ödənilmə dərəcədi

113. Pullu xidmət göstərilməsindən götürülən vəsait hansı sahəyə yönəldirilir?

a)həmin sahənin inkişafı üçün mənbə olur

b)kommersiya təyinatlı olur

c)idxal-ixrac strukturunun formalaşmasına

d)sosial müdafiə fonduna

e)xidmətlər üzrə istehlak səviyyəsinin formalaşmasına

114. Dünya iqtisadi nəzəriyyəsində və praktikasında büdcə və bazar təsərrüfatçılığını tətbiq edən qarışıq maliyyələşdirmə hesabına fəaliyyət göstərən idarələr və təşkilatlar hansı statusu alırlar?

a)qeyri-kommersiya,mənfəətsiz

- b)kommersiya
- c)dövlət
- d)qeyri-dövlət
- e)sosial-iqtisadi

115. Qeyri-dövlət sektorunda maliyyə resurslarının istifadəsi nə ilə uzlaşdırılır?

- a)təsərrüfat fəaliyyətinin texnoloji strukturu ilə**
- b)sosial səmərəlilik ilə
- c)resursların bölüşdürülməsi ilə
- d)qeyri-kommersiya sektorunun inkişafı ilə
- e)hüquqi normaların işlənilib hazırlanması ilə

116..Əhalinin tələbat sistemi nəyi formalaşdırır?

- a)regionun ərazisində əmtəə və xidmət təklifini**
- b)tələbatın ödənilmə dərəcəsini
- c)sosial-iqtisadi inkişafı
- d)əhalinin rifah halını
- e)xidmətlərin təzahür formasını

117. hava naviqasiyası haqqında Paris konvensiyası necinci ildə imzalanmışdır

- a)1919**
- b)1918
- c)1917
- d)1916
- e)1920

118. Mənzil-kommunal təsərrüfatının bir sahə kimi hansı özünə məxsus göstəriciləri vardır?

- a)planlaşması,tikintisi,istifadəsi, natural dəyər, nisbi artım göstəriciləri**
- b)əhalinin sayı
- c)mənzillərin ümumi sayı
- d)mənzil-kommunal təsərrüfatının formalaşması
- e)müəssisələrin mənzil fondu

119. Mənzil kommunal təsərrüfatının formalaşması məqsədi nədən ibarətdir?

a) əhalinin mənzillə tələbat səviyyəsini təminatı

b) mənzillərin iqtisadi dövriyyəyə cəlb olunması

c) mənzil tikintisinin təşkili

d) əsas fondlarla təchizatı

e) meyar göstəricilər

120. Müasir bazar iqtisadiyyatı şəraitində mənzil-kommunal təsərrüfatı necə inkişaf edir?

a) bazar tələb və təklifi ilə

b) keyfiyyəti ilə

c) kəmiyyəti ilə

d) idarə olunması ilə

e) göstəricilər sistemi ilə

121..Mənzil tikintisi necə müəyyənləşir?

a) mənzil bazarı ilə

b) mənzil-kommunal təsərrüfatının inkişafı ilə

c) infrastruktur sahələrinin idarə olunması ilə

e) xidmət sferasının inkişafı ilə

d) mənzilə olan tələbatın ödənilməsi ilə

122. Mənzil bazarının əsas subyektləri:

a) mənzil tikintisinin istehsalçıları

b) əhali

c) dövlət

d) bələdiyyə

e) icra hakimiyyəti

123. Mənzil bazarında münasibətlərin tənzimlənməsi necə idarə olunur?

a) sahibkarlıq haqqında qanun, girov haqqında və icarə münasibətlərini tənzim edən mexanizmlər vasitəsilə

b) mənzil tikintisi ilə

c) mənzil tələbatının ödənilməsi ilə

d) tikintidə özəlləşdirmə prosesinin inkişafı ilə

e) mənzil tikintisində mütərəqqi texnologiyadan istifadə etməklə

124. Mənzil bazarın təşkilində ona olan tələbat necə müəyən olunur?

a) alıcılıq qabiliyyəti ilə

b) fərdi tikintinin inkişafı ilə

- c)mənzil fondunun formalaşması ilə
- d)əsaslı tikintinin inkişaf ilə
- e)mənzil təminatı ilə

125. Mənzil bazarı necə formalaşır?

a)mənzillərin tikintisi,alqı-satqısı və ona xidmət edən infrastrukturun təsiri ilə

- b)tikinti sahəsində sifarişlər nəzərə alınmaqla
- c)tikinti məhsullarının istehsal qiyməti ilə
- d)tikinti obyektlərinin təyinatı ilə
- e)mənzil fondunun inkişaf göstəriciləri ilə

126. Mənzil təsərrüfatının tənzimlənməsi necə həyata keçirilir?

a)mənzil tikintisi və mənzil fondunun istismarı üzrə

- b)özləşdirmənin aparılması üzrə
- c)mənzil tikintisinin proqnozlaşdırılması ilə
- d)mənzil tikintisinə vəsait qoyuluşunun həcmi ilə
- e)mənzil tikintisinin həcmi ilə

127. Mənzil tikintisinin həcmi necə proqnozlaşdırmaq olar?

a)əhalinin sayı,hər nəfərə düşən mənzil-sahə norması

- b)mənzil fondunun inkişafı
- c)mənzil tikintisinin təkmilləşdirilməsi
- d)yeni mənzil sahəsinin tikilməsi
- e)kapital qoyuluşu ilə

128. Kommunal müəssisələrinin həyata keçirdiyi xidmətlər özünü necə əks etdirir?

a)alqı-satqı formasında xüsusi və dövlət büdcəsində yığılan zəruri məhsulun bir hissəsi kimi

- b)sosial-iqtisadi inkişaf üzrə
- c)istehsalın səmərəliliyinin yüksəldilməsində
- d)kommunal müəssisələrinin fəaliyyətində
- e)kommunal xidmətlərin təkmilləşdirilməsində

129. Mənzil tikintisinə tələb olunan əsaslı vəsait qoyuluşunun həcmi necə müəyyən edilir?

a)1kv.m. mənzil sahəsinin orta dəyərinə görə

- b)mənzil tikintisində baş vermiş durğunluğu aradan qaldırmaqla
- c)mənzil tikintisini inkişaf etdirməklə
- d)mənzillərin bölüşdürülməsi ilə

e)mənzil fondunun inkişafı ilə

130.Mənzil təsərrüfatı hansı sahələrdən ibarətdir?

a) mənzil tikintisi və mənzil fondundan

b)mənzil və kommunal təsərrüfatından

c)kooperativ şirkətlərindən

d)mülkiyyət formasından

e)sosial infrastrukturaların inkişaf istiqamətindən

131.Yeni növ xidmətlərin yaranmasını hansı amillər şərtləndirir?

a)texnologiya və yeniləşmələr

b)istehsalın inkişafı

c)xidmətlərin keyfiyyəti

d)istehsal təyinatlı xidmətlər

e)qeyri-istehsal təyinatlı xidmətlər

132. Müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində hansı xidmətlər mühüm əhəmiyyət kəsb edir?

a)işgüzar və sənaye xidmətləri

b)turizm xidmətləri

c)ticarət və ictimai iaşə

d)nəqliyyat xidməti

e)maddi xidmətlər

133. İctimai iş bölgəsində xidmət istehsalı üzrə ixtisaslaşan sahələrin fəal surətdə ayrılması hansı amillərlə bağlıdır?

a)tələbatın daimi yüksəlməsi qanununun təsiri

b)xidmətlər iqtisadiyyatı

c)sığorta xidmətləri

d)işgüzar xidmətləri

e)xidmət sahələrində ETT

134. Bunlardan hansı işgüzar xidmətdir?

a)reklam

b)məişət

c)təhsil

d)mənzil-kommunal

e)səhiyyə

135. Yeni iqtisadiyyatın əsas xəttini formalaşdıran və son nəticədə ölkənin dünya bazarında rəqabətə davamlılığını müəyyənləşdirən hansı xidmətləri bu sahədə daha sürətlə inkişaf edirlər?

a) kompüter xidmətləri

b) mədəni məişət xidmətləri

c) istehsal təyinatlı xidmətlər

d) ictimai iaşə xidmətləri

e) ticari xidmətlər

136. İşgüzar xidmətlərin qeyri-texniki növləri hansılardır?

a) firmaların ictimaiyyətlə əlaqələrini təmin edən, istehdalatda normal sosial-psixoloji iqlimi yaradan xidmətlər

b) turizm xidmətləri

c) maddi xidmətlər

d) pulsuz xidmətlər

e) ödənişli təhsil xidmətləri

137. Xidmətlərin dinamikasının, funksional və struktur cəhətdən mürəkkəbləşməsinin və keyfiyyətcə təkmilləşməsinin ən mühüm amili nədir?

a) Elmi-texniki tərəqqi

b) sosial iqtisadiyyat

c) iqtisadi artım

d) mühit

e) cəmiyyət

138. İşgüzar xidmətlər sferasında sosial sferanın inkişafı necə müşahidə olunur?

a) institusional mühitdə baş verən dəyişiklərlə

b) informasiya texnikasının inkişafı ilə

c) sahənin tənzimlənməsi ilə

d) keyfiyyət göstəriciləri ilə

e) dolayısı yolla

139. Azərbaycan Respublikasının iqtisadiyyatınının bazar əsaslarına keçidi və dünya təsərrüfatına inteqrasiyası prosesində nələr nəzərə alınmalıdır?

a) sosial sferanın fəal rolu və xaricdə inkişaf aspektləri

b) problemin həlli yolları

c) sahənin resurs potensialı

d) idarəetmə

e) konsaltinq xidməti

140. İşgüzar xidmətlər sferasında ictimai ehtiyatların bölüşdürülməsində mühüm dəyişikliklərə nə səbəb olur?

a)elmi-texniki tərəqqi

b)sosial-iqtisadi inkişaf

c)xidmətin keyfiyyəti

d)iqlim şəraiti

e)mühit

141. Elmvə elmi – texniki fəaliyyətin subyektləri kimlər ola bilər?

a)fiziki və hüquqi şəxslər

b)həkimlər

c)müəllimlər

d)menecerlər

e)əhali

142. Fundamental tədqiqatların aparılmasında və ictimai tələbatın ödənilməsi prosesində məsuliyyət daşıyan subyekt?

a)dövlət

b)fiziki şəxslər

c)hüquqi şəxslər

d)əhali

e)cəmiyyət

143. ETT sahəsində dövlət siyasəti necə formalaşır?

a)aparıcı sahələrin və problemlərin həllinin seçilməsi nəticəsində

b)plan proqnozlarının müəyyənləşdirilməsi nəticəsində

c)xüsusi iqtisadi mövqeyin müəyyənləşdirilməsi nəticəsində

d)tədqiqat işləri nəticəsində

e)sosial-iqtisadi inkişaf

144. Elmi-texniki siyasətin reallaşmasının bazar bloku nədən ibarətdir?

a)elm və elmi yaradıcılıqla məşğul olanlara sərbəstlik verməkdən

b) elmi-texniki tərəqqinin tənzimlənmə modellərindən

c)büdcədən maliyyələşməsindən

d)strateji planlaşmadan

e)idarəetmədən

145. ETTinin inkişafı haqqında milli model anlayışı nələri əhatə edir?

a)ETT-nin beynəlxalq inkişafının tənzimlənməsi xüsusiyyətlərini

b)təhsilin keyfiyyətini

c)ölkə iqtisadiyyatının inkişafını

d)sosial-iqtisadi amilləri

e)sosial sferanın bütün sahələrini

146. Yaponiyada vahid həlqədə birləşən neçə sistem fəaliyyət göstərir?

a)beş

b)iki

c)üç

d)dörd

e)altı

147. Bunlardan hansı inkişaf etmiş ölkələrdə ETT siyasətinin reallaşdırılmasındakı mexanizmi üzrə bloka aid edilir?

a)normativ-hüquqi

b)əmək haqqı sistemi

c)ömürlük muzzdla işləmək

d)iş yerində hazırlıq

e)maddi-texniki bazanın möhkəmləndirilməsi

148. Bunlardan hansı ETT-nin dolay yolla stimullaşdırılmasına aiddir?

a)əsas kapitalın aktiv hissəsinə nəzərən ümumi investisiyanın həcmindən güzəştli vergilər qoyulması

b)kadrların hazırlanması strategiyası

c)innovasiya siyasəti

d)ETT siyasətinin xüsusi forması

e)sosial inkişaf

149. Bunlardan hansı ETT-nin inkişafında Yapon modelinin xüsusiyyətlərinin sintetik xarakterinə aid edilir?

a)dövlət proqramlaşdırılması istiqaməti

b)xidmət bazarının infrastrukturunu

c)əhəlinin tələbatı

d)normativ xərclər

e)dünya iqtisadi əmək bölgüsü

150. Elm sferasının xidmət fəaliyyəti nədən ibarətdir?

a) əhalinin, iqtisadiyyatın idarə olunmasının elmi-intellektual məhsulun formalaşmasından

b) əhalinin sosial təminat sisteminin inkişafından

c) əhalinin yaşayış şəraitinin yüksəldilməsindən

d) abadlaşdırmadan

e) təsərrüfatda hakimiyyətdən

151. Elmi-nəzəri və praktiki istiqamətdə təşkil etmək, planlaşdırmaq, tənzimləmək yolları hansı proseslərdə mümkün olur?

a) iqtisadi və təşkilati proseslərdə

b) nəzəri proseslərdə

c) metodoloji proseslərdə

d) ekoloji proseslərdə

e) inkişaf prosesində

152. Fundamental elm sahəsində hansı istiqamətlər əsas götürülür?

a) konseptual inkişaf, nəzəri metodoloji yanaşma, ümumiləşmə və strateji istiqamətlər

b) elmi siyasətin praktiki aspektləri

c) perspektiv istiqamətlər

d) aktual istiqamətləri

e) tənzimləmə istiqamətləri

153. Praktiki elm sahəsində hansı istiqamətlər əsas götürülür?

a) tələbata uyğun texnoloji prosesin məhsuldarlığını artırmaq, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, əhali üçün ucuz və keyfiyyətli maddi-mənəvi şərait

b) işsizlik şəraiti

c) planlaşdırma şəraiti

d) bazar iqtisadi şərait

e) mədəni şəraitdə

154. ETT nədir?

a) elmi ideyaların, mühakimələrin istehsalat tətbiqi, yeni texnologiyaların təcəssümü

b) maliyyələşdirmə

c) əhali gəlirləri

d) resurs potensialı

e) sosial siyasət

155. Elmi potensiala nələr aiddir?

a) elmi axtarışlara cəlb olunan mövzular, bu sahədə işləyənlər, onların intellektual potensialı

- b)təbii şərait
- c)əsas fondlar
- d)tikililər, maddi-texniki baza
- e)iqtisadi şərait

156. Elmi-texniki proqnozlar elminin vəzifəsi?

- a)uzunmüddətli proseslərin dinamikasını vermək**
- b)elmi-texniki potensialın qorunub saxlanması
- c)elm və texnika sahəsinin təhlili
- d)milli elmi-texniki prioritetlərin seçilməsi
- e)elmi-texniki sahədə maddi-texniki bazanın inkişaf etdirilməsi

157..Elmi-texniki potensialın inkişafında iqtisadi problemlər necə ifadə olunur?

- a)dövlət maliyyəsi və sifarişlə reallaşan elmi işlərlə**
- b)elmi potensialın dərinləşməsi ilə
- c)maddi-mənəvi dəyərlərlə
- d)iqtisadi əməkdaşlıqla
- e)elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə

158. Elmi-texniki xidmətlər bazarının formalaşmasında ETT-nin rolu?

- a)ETT iqtisadi inkişafda elmin funksiyalarını dövlət siyasəti prinsiplərinə uyğun olaraq bazar modellərindən istifadə etmək**
- b)fundamental elmin inkişafı
- c)elmi-tədqiqat işlərinin aparılması
- d)qlobal iqtisadi problemlərin təhlili
- e)proqnozların verilməsi

159. Bunlardan hansı elmi-texniki siyasətin əsas istiqamətlərindəndir?

- a)Dünya bankının kritik resursları**
- b)elmi-texniki xidmət bazarının formalaşma xüsusiyyətləri
- c)iqtisadi inkişafda elmin əsas funksiyaları
- d>Ett-nin sosial stimulumun yaranması
- e)layihələrin reallaşması

160.Bunlardan hansı ETT siyasətinin reallaşdırılması mexanizmində normativ-hüquqi blokuna aiddir?

- a)elmi-texniki tərəqqinin və investisiya istiqamətlərini müəyyənləşdirən və tənzimləyən aktlar**
- b)elmi-texniki tərəqqinin regionlararası və sahələrarası inteqrasiyası

- c) elm və elmi-texniki tərəqqinin inkişafına kredit verən banklar üçün zəmanətin verilməsi
- d) elmi-texniki fəaliyyət subyektləri üçün verilən xüsusi gömrük rejimi
- e) elm və elmi-texniki proqramların, layihələrin tərtibi və reallaşdırılması

161. Bunlardan hansı ETT siyasətinin reallaşdırılması mexanizmində təşkilati-idarəetmə blokuna aiddir?

a) mövcud bazar şəraitində elmi-tədqiqat və təcrübə-layihə təşkilatlarının təşkilati-hüquqi strukturunun yaradılması və yeniləşdirilməsi

- b) elmi yaradıcılıqda büdcədənkənar fondların iştirakını təmin etmək
- c) innovasiya sahibkarlığını bütün iqtisadi vasitələrlə dəstəkləmək və onlara güzəştlər etmək
- d) əmək haqqı sistemi
- e) elmi-texniki tərəqqinin hüquqi aktlarının hazırlanması.

162. Bunlardan hansı ETT siyasətinin reallaşdırılması mexanizmində iqtisadi blokuna aiddir?

a) elm və elmi-texniki fəaliyyət göstərən subyektlərdən vergilərin yığılması

- b) elm və elmi-texniki fəaliyyətin sahələrarası koordinasiyasının aparılması
- c) müəyyən müddətlərdə elmi-texniki tərəqqiyə təsir edən bazar mexanizmi ilə dövlətin iqtisadiyyatı tənzimləmə forma və metodlarının optimal uyğunlaşdırılması
- d) ETT-nin inkişafı
- e) elm və elmi-texniki proqramların hazırlanması

163. Bunlardan hansı elm və elmi texniki subyektlərə nəzərən dövlətin öz üzərinə götürdüyü funksiyalara aid edilir?

a) plan proqnozların müəyyənləşdirilməsi

- b) xüsusi bölmədə ETT nəticələrinin stimullaşdırılması
- c) innovasiya mühitinin formalaşması
- d) resursların bölünməsi
- e) yaradıcılıqla məşğuliyət

164. Bunlardan hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi ilə bağlı olan xidmətlərdir?

a) maliyyə-kredit

- b) təhsil
- c) səhiyyə
- d) konsaltinq
- e) kooperativ təşkilatlar

165. Bunlardan hansı insan amilinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı olan xidmətlərdir?

a) sosial təminat

- b) dövlətin idarəetmə strukturu

- c)marketing
- d)dizayn
- e)ictimai təşkilatlar.

166. Bunlardan hansı dövlətin inzibati-təsərrüfat fəaliyyəti ilə bağlı olan xidmətlərdir?

a)ictimai və kooperativ təşkilatlar

- b)inventarlaşdırma
- c)marketing
- d)texnoloji
- e)işgüzar sənədlərin işlənməsi

167. Bunlardan hansı işgüzar xidmətlər fəaliyyəti ilə bağlı olan xidmətlərdir?

a)idarəetmə

- b)səhiyyə
- c)idman
- d)incəsənət
- e)məişət

168. Bunlardan hansı xidmət sahəsində özəlləşdirməni həyata keçirmək üçün istifadə olunan üsullardandır?

a)müəssisələrin əmək kollektivlərinə güzəştli qaydada satılması(səhmlər əsasında satış)

- b)işçi qüvvəsinin hazırlanmasının düzgün təşkil edilməsi
- c>informasiya texnikasının tətbiqi
- d)istehsal müəssisələrinə üstünlük verilməsi
- e)ölkə iqtisadiyyatının inkişafı

169. 80-ci illərdən inkişaf etmiş ölkələrdə xidmətin sürətlə inkişaf etmiş yeni növü olan konsalting xidmətinin fəaliyyəti nədən ibarətdir?

a)texniki məsləhət və layihələrin ekspertiziyası

- b>informasiya texnologiyaları
- c)rabitə xidməti
- d)avadanlıqların icarəyə verilməsi
- e)elmi idarələr və tədris müəssisələrinin fəaliyyəti

170. 80-ci illərdən inkişaf etmiş ölkələrdə xidmətin sürətlə inkişaf etmiş yeni növü olan injiniring xidmətinin fəaliyyəti nədən ibarətdir?

a)mühəndis məsləhətçi və layihə xidmətləri

- b) texniki məsləhət

- c)inventarlaşdırma xidməti
- d)ekspertizaya
- e)tibbi xidmət

171. Marketing xidmətinin fəaliyyəti nədən ibarətdir?

- a) bazar konyukturasi şəraitində istehsal, kommersiya və s.**
- b) işgüzar sənədlərin saxlanması
- c) fotosurətin çıxarılması
- d) kimyəvi təmizləmə
- e) elmi layihələrin işlənməsi

172. İnformasiya

- a) EHM-in köməyi ilə eyni zamanda məlumatlardan istehlakçıların istifadəsi**
- b) avadanlıqların icarəyə verilməsi
- c) kredit ödəmələrinin həyata keçirilməsi
- d) interyerlərin yaradılması
- e) bazarın təhlili

173. Videoteks xidmətinin fəaliyyəti nədən ibarətdir?

- a) informasiyaları telefon vasitəsilə verməyə xidmət edir və xüsusi qurğular vasitəsilə televizor və fərdi kompüterlərin ekranlarında göstərilir**
- b) məhsulun istehsalında məsləhətçi
- c) kommersiya-sərgi kompleksi
- d) agent
- e) səmərəli metodların təşkilindəki fəaliyyətdən

174. Faksmil xidmətinin fəaliyyəti nədən ibarətdir?

- a) rabitə vasitəsilə informasiyalar, müxtəlif qrafiklər, işgüzar sənədlər, çertyojlar, kartlar, şəkillər və s. verilir**
- b) sənaye kompleksində yaxından iştirakından
- c) konstruksiya və texnologiyalar üzrə araşdırmalar aparılması
- d) hesablama metodikaları
- e) ixtiralar obyektini

175. Teletekst xidmətinin fəaliyyəti nədən ibarətdir?

- a) informasiyalar geniş diapozonda televizaya vasitəsilə səsiz qəbul edilir**
- b) istehsalın texniki, konstruktor və başqa sirləri
- c) beynəlxalq texnologiya ticarətin əsas forması

d)idarəetmədən

e)optimal xidmət göstərməsindən

176. Telekonfrans xidmətinin fəaliyyəti nədən ibarətdir?

a)xüsusi studiyalarda quraşdırılmış aparatlar, ərazicə bir-birindən uzaqda olan iclas iştirakçıları arasında vidiorabitə əlaqəsi və onların hamısının iştirakının bir binada dinləmək üçün səmərəli şərait yaradır

b)fərdi kompüterlərin ekranlarında göstərilir

c)sosial sahələrdə fəaliyyətin təşkili və idarə edilməsi ilə əlaqədar olan xidmət

d)yeni rabitə vasitələri üzrə xidmətlər

e)asudə vaxtın səmərəli təşkili

177. Hazırda yüksək səviyyədə avtomatlaşdırılmış texnika hansı sahələrdə geniş tətbiq edilir?

a)bank-kredit və qiymətli kağızlarla əməliyyatlar

b) xidmət təklifinin strukturunda

c)istehlakçıların sayından asılı olaraq normativ göstəricilərdə

d)əhalinin xidmətə olan tələbatının ödəniləsində

e)istehlak davranışında

178.Avtomatlaşdırılmış bank əməliyyatları nəticəsində hansı xidmətlər həyata keçirilir?

a)ümumi milli və regionlararası əməliyyatlar

b)kadr hazırlığı

c)milli strategiya

d)nəzarət kompaniyası

e)maddi-texniki bazanın inkişafı

179.İnjiniring xidməti neçə qrupa bölünür?

a) iki

b) üç

c) dörd

d) beş

e)altı

180. Beynəlxalq injiniring hansı xidmətlər kompleksindən ibarətdir?

a)ixtisaslaşdırılmış mühəndis məsləhət firmaları, sənaye və tikinti

b)elm, təhsil

c)turizm, səhiyyə

d)ticarət, ictimai iaşə

e) mənzil, kommunal

181. Beynəlxalq injiniring xidmətinin əsas məqsədi nədir?

a) layihə əsasında həyata keçirilən kapital qoyuluşundan son nəticədə az əmək, material və maliyyə vəsaiti sərf etməklə daha yüksək səmərə əldə etmək

b) ətraf mühitə təsir göstərmək

c) iqtisadi tənəzzülün qarşısını almaq

d) xüsusi firmaların məhsul istehsalı zamanı iqtisadi resurslardan sərbəst istifadə etmək

e) müəssisənin, firmanın daxili bazarlarda satdığı xalq istehlakı mallarına və onların göstərdiyi xidmətlər

182. İnjiniring xidmətinin kommersiya fəaliyyəti kimi əsas vəzifəsi nədir?

a) elmi-texniki problemləri iqtisadi cəhətdən əsaslandırmaq və onların istehsalata

tətbiq edilməsini təmin etmək

b) mülkiyyətin yaranması və təkmilləşdirilməsi

c) maddi nemətlərə malik olmaq

d) həyat səviyyəsini yüksəltmək

e) dövlət əmlakının özəlləşdirilməsini həyata keçirmək

183. İnjiniring xidməti necə həyata keçirilir?

a) kampaniyalar və müstəqil firmalar tərəfindən

b) korporasiyalar tərəfindən

c) assosiasiyalar tərəfindən

d) ictimai təşkilatlar tərəfindən

e) kooperativ, səhmdar cəmiyyət tərəfindən

184. Auditor xidməti nədir?

a) təsərrüfat subyektlərində-vergi tədiyəcilərində yoxlama, təhlil və ekspertiza aparan və onların maliyyə vəziyyətində, maliyyə təsərrüfat əməliyyatlarının qanunauyğun olduğuna yazılı rəy verən və eləcə də onların maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş məsləhət və təkliflər verən təsərrüfat hesablı yeni nəzarət forması

b) iqtisadi islahatların həyata keçirilməsində idarəetmə obyektini

c) respublikada sosial-iqtisadi dəyişikliklərin aparılmasına nəzarət forması

d) müasir dövrdə iqtisadiyyatın normal inkişafına şərait yaradan sahə

e) bazar iqtisadiyyatına keçid şəraitində sosial sahələrin inkişafına təsir edən

amillər

185. Audit xidmətinin neçə növü mövcuddur?

a) iki

b) üç

- c) beş
- d)altı
- e)bir

186. Daxili audit xidməti nədir?

a)müəssisənin, firmanın, şirkətin özünün daxilində və öz qüvvəsilə işçilərdən yaradılmış xüsusi bölmə vasitəsilə, il ərzində onun cari təsərrüfat fəaliyyətinə nəzarət edən, ardıcıl yoxlama və təftiş aparan sistem

- b) iqtisadi islahatların həyata keçirilməsində iqtisadi və sosial mexanizmlərin formalaşdırılması
- c) ölkə iqtisadiyyatının daxili struktur təminatının gücləndirilməsi sistemi
- d) sosial siyasət mexanizmi
- e) vergi qoyma standartları ilə milli gəlirin daxili bölgüsünü təmin edən sistem

187. Auditor xidməti göstərən təşkilat hansı funksiyaları yerinə yetirir?

a) nəzarət və məsləhət

- b) iqtisadi tənzimləmə
- c) infrastrukturların bərpası
- d) sosial inkişaf
- e) qiymətəmələgəlmə

188. Auditor xidmətində iqtisadi nəzarət formalarının həyata keçirilməsi nələri tələb edir?

a) mövcud gerilikləri müəyyən etmək

- b) əhalinin tələbatının ödəmək
- c) minimum yaşayış həddi və yoxsulluğun səviyyəsini ölçmək
- d) sosial-iqtisadi inkişafı təmin etmək
- e) gəlirlərin ədalətli bölgüsünə nail olmaq

189. Xarici audit xidməti nədir?

a) nəzarət edilən müəssisənin şikayəti və ya yuxarı təşkilatın rəhbərliyinin təşəbbüsü üzrə müqavilə bağlamaq əsasında haqqını ödəməklə cəlb olunanların

- gücü ilə həyata keçirdikləri təftiş sistemi
- b) idarəetmə sistemi
- c) hüquqi status almaq
- d) qeyri-kommersiya fəaliyyəti
- e) təkmilləşmə və hazırlıq sistemi

190. Xarici audit xidmətindən istifadə etməyin əsas məqsədi nədir?

a) müəssisənin və kampaniyanın illik hesabatını dərc edilməmişdən əvvəl müəssisədə və şirkətdə uçot və hesabatın düzgün aparılmasını təsdiq etməkdən, şirkətin maliyyə vəziyyətinə balansın tərtib etməsinin, şirkətin mənfəət və itkisinin düzgünlüyünə rəy vermək

b) kadr potensialını tənzimləmək

c) ictimai təkrar istehsal

d) islahat istiqamətləri

e) bazar münasibətlərinin xüsusiyyətləri

191. Müəssisənin (firmanın) fəaliyyətinin yoxlanması üçün xarici auditorlar necə cəlb edilə bilər?

a) hər hansı bir təşkilatın və ya müəyyən edilmiş sayda səhmdarların, payçıların tələbi üzrə

b) dövlətin tələbi üzrə

c) əhəlinin tələbi ilə

d) bələdiyyələrin tələbi ilə

e) BMT-nin tələbi ilə

192. Təhsil xidmətində özəlləşmənin mümkünlüyü:

A) Rəqabət mühitü yaratmaq şərti ilə

B) Kapital qoyuluşu

C) təhsil sahəsində ayrılan vəsaitin səmərəli istifadəsi

D) idarəetmə baxımından

E) iqtisadi göstəricilərlə

193. Səhiyyədə özəlləşmə hansı halda mümkündür?

A) Rəqabət mühitü yaratmaq şərti ilə

B) səhiyyənin iqtisadi meyarlarını nəzərə almaqla

C) qiymətləndirməylə

D) beynəlxalq standartlara uyğun

E) proqnozlaşdırma

194. Sosial sfera sahələrində dövlətsizləşdirilmə hansı əsaslarla müəyyən olunur?

A) Qarant prinsipi ilə dövlətsizləşdirmə

B) sosial təminat

C) ədalət prinsipi ilə

D) kommersiya

195. Mülkiyyət formaları hansılardır:

A) Dövlət, bələdiyyə, xüsusi

B) fərdi

- C) Xüsusi
- D) Müəssisə
- E) Biznes

196. Sosial sahələrdə özəlləşmənin dinamikası :

- A) İqtisadi artımın əsas amilidir.**
- B) Geri qalır iqtisadi inkişafdan
- C) Mənfi təsir edir iqtisadi artıma
- D) Tənzimlənir
- E) Nisbətən tənzimlənməsi

197. Ticarət və ictimai iaşədə özəlləşmənin əsas xüsusiyyətləri

- A) Bütövlükdə**
- B) ayrı-ayrı
- C) komersiya
- D) qeyri-kommersiya
- E) kirayə

198. Mənzil təsərrüfatının özəlləşməsinin əsas xüsusiyyətləri

- A) Mənzil tələbatını ödəmək üçün pullu və pulsuz bölgü sistemi tətbiq etmək vacibdir.**
- B) biznes
- C) Qiymətləndirmək
- D) bəxşiş
- E) planlaşma

199. Aşağıdakılardan hansı sosial sferada kapital qoyuluşuna aiddir?

- A) Dövlət vəsaitləri**
- B) Müəssisə (firma) vəsaitləri
- C) Əhalinin gəlirləri hesabına
- D) Hüquqi və fiziki şəxslərdən əldə olunan gəlirlər
- E) Xarici mənbələrdən maliyyələşdirilən beynəlxalq layihələrlə proqramlar hesabına

200. Sosial sfera müəssisələrində və təşkilatlarında özəlləşdirmənin xüsusiyyətləri necə müəyyən olunur?

- A) Mədəni səviyyədə profilini saxlamaqla**

- B) təminat almaq prinsipilə
- C) bizneslə
- D) Sahibkarlıq
- E)peşəsini dəyişməklə

201.Aşağıdakılardan hansı sosial sferada dövlət mülkiyyətinin yenidən təşkili mərkəzlərinə aiddir?

- A)Səmərəliliyi artırmaq, investisiya cəlb etmək, sosial müdafiəni qərarlaşdırmaq.**
- B) əmək haqqı
- C) Bazara çıxmaq
- D) İstehlakçı cəlb etmək
- E) mənfəət əldə etmək

202.Bunlardan bazarın fəaliyyətsizliyinin əsas səbəbləri hansıdır?

- A)İnflyasiya amili və işsizlikdən qalmağın qeyri-mümkünlüyü;**
- B)indikatorların seçilməsi;
- C) mənfəətin azalması;
- D)demoqrafik proseslər;
- E)sosial təminatda differensiallılıq

203.Sosial sahənin özəlləşməsinin xarakteri:

- A) Özəlləşmə cari gəlirlərin artırılmasına xidmət edir.**
- B) əmlakın bölgüsü
- C) indikatorların seçilməsi
- D) Sahibkarlıq fəaliyyəti
- E) sosial təminat

204.Sosial sferanın özəlləşməsi xüsusiyyətləri

- A)Qanunvericiliklə hər sahənin spesifik xüsusiyyətini nəzərə almaqla və profili dəyişməklə**
- B) Peşə fəaliyyəti
- C) Uzunmüddətli proqnoz
- D) Bizneslə
- E) təkmilləşdirilməklə

205. Sosial xidmət obyektləri özəlləşirmi?

- A)Özəlləşir təyinatını dəyişməklə**
- B)biznes məqsədi ilə

- C) profilini dəyişmək üçün
- D) Özəlləşmir
- E) Özəlləşir kommersiona marağı üçün

206. Sosial inkişafın qanunvericilik bazasına nələr daxildir?

- A) Əhalinin istehlak büdcəsi haqqında qanun**
- B) Sosial təminat haqqında qanun
- C) Özəlləşdirmə haqqında qanun
- D) həyat fəaliyyətinin sığortalanması haqqında qanun
- E) KİV haqqında qanun

207. Sosial inkişafın əsas obyektlərinə daxildir

- A) İstehsal sektoru
- B) təhsil müəssisələri
- C) Tələbat sistemi**
- D) mədəniyyət müəssisələri
- E) ictimai iasə

208. Aşağıdakılardan hansı sosial inkişafın qiymətləndirilməsi və proqnozlaşdırılması metodikasına aiddir?

- A) idarəetmə xüsusiyyətləri
- B) marketinqin strategiyası əsasında
- C) Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi
- D) Gəlirlərin ölçülməsi və aspektlərinin qiymətləndirilməsi**
- E) əhalinin xidmət sahələrinə tələbatın ödənilməsi

209. Bunlardan hansı əhali gəlirlərin tənzimlənməsinin əsas obyektləridir?

- A) Əmək haqqı, gəlirlər, əmək bazarı, məşğulluq, kadr hazırlığı, vergilər, sosial təminat, sosial müdafiə, mənzil siyasəti, yığının qorunması, əmək şəraiti və ödənilməsi**
- B) İstehsalın dinamikası və artım sürəti
- C) Müəyyən edilmiş müavinətlər
- D) Sosial yardım məbləği, yaşayış minimumu
- E) əhalinin maddi-mənəvi nemət və xidmətlərə olan tələbatın ödənilməsi

210. Sosial-iqtisadi qruplar üzrə gəlir və xərclərin differensasiya balansının metodikasında gəlirlər hansı normativlər əsasında təsnifləşdirilir?

- A) Əmək haqqı, dividend, pensiya və yardım, təqaüdlər, maliyyə sistemindən daxil olan gəlirlər, işləyənlərin işverənlərdən gəlirləri və s.**
- B) Müavinat sisteminin təşkili və idarə olunması
- C) Xidmət haqqları
- D) pullu və pulsuz xidmətlər
- E) mənfəət gəlirləri

211. Hansı normativlərlə sosial yönümlü iqtisadiyyatın formalaşmasının zəruriliyi şərtlənir?

- A) maddi-texniki bazanın inkişafı
- B) yoxsulluq həddi, mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlirlərin bölgüsü və s.

C) təminat sistemində prioritetlər

D) tələbatın ödənilməsi

E) Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi və s.

212. Maddi nemətlərin bölgüsü :

A) pullu xidmət sahələrinin planlaşması, tənzimlənməsi və təkmilləşdirilməsi üzrə

B) Əhalinin sosial mənşəyi, ictimai vəziyyəti, əmlak və əmək fəaliyyəti üzrə

C) sənaye potensialının inkişafında məhsuldar qüvvələrin yerləşməsi üzrə

D) sənayenin təşkili, planlaşması, onun emal sənayesinin inkişaf rolu və əhalinin məskunlaşması üzrə

E) sosial sahələrin planlaşması üzrə

213. İstehlak formaca hansı xidmətlərə bölünür

A) Konsaltinq və mənəvi xidmətlərə

B) Lizing və mənəvi xidmətlərə

C) Marketing və maddi xidmətlərə

D) Konsaltinq və maddi xidmətlər istehlakına

E) Maddi və mənəvi xidmətlər istehlakına

214. Bunlardan hansı sosial xidmətin formalarına aid edilir:

A) Stasionar, qeyri-standart, təcili və sosial;

B) idarə etmə sistemi

C) milli iqtisadiyyat

D) istehsal qüvvələri

E) normativ aktlar

215. Sosial sahələrin strateji planlaşmasının mahiyyəti

a) uzunmüddətli meyllər vermək

b) qısa müddətli proqnozlar

c) idarəetmə

d) balans metodu

e) komplekslik

216. Aşağıdakılardan hansı sosial sahələrin planlaşmasında daha çox önəmli yanaşma metodudur?

a) məqsədli proqram metodu

b) normativ yanaşma metodu

c) tənzimlənmə

d) gəlirlik nəzərə alınması

e) iqtisadi riyazi metodu

217. İstehlakın planlaşdırılmasında hansı metodologiyadan istifadə olunur?

- A) **Balans**
- B) birbaşa hesablama
- C)eksperiment
- D) faktorlar
- E) iqtisadi riyazi

218. Xidmətlər (mənzil,kommunal və s.) üzrə güzəştlərin müavinətlə əvəz olunmasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı neçənçi ildə qəbul olunub:

- A) 01.02.02
- B) 02.10.01.
- C) **26.12.01.**
- D) 06.08.03.
- E) 01.05.05

219. Sosial xidmətlərin ünvanlı təqdimatında «dixi etmə səhvi» və ya «natamam əhatə» nə deməkdir?

- A) **Ehtiyacı olunlar səhvən proqrama daxil edilmir;**
- B) Ehtiyacı olmayanlar proqrama daxil edilir;
- C) Bütün təbəqələr proqrama salınır;
- D) Ehtiyacı olmayanlar proqrama daxil edilmir;
- E) Ehtiyacı olanlar proqrama daxil edilir.

220. Sosial xidmətlərin aşağıdakı növləri mövcuddur :

- A) **Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əlillərin reabilitasiyası və s.**
- B) Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s
- C) Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi
- D) İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri və xüsusi vəsaitlər
- E) Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri

221.Aşağıdakılardan hansı sosial işin əsas vəzifələrinə aiddir?

- A) sosial transferlər
- B)əhəlinin həyat səviyyəsi
- C) davamlı sosial-iqtisadi inkişaf
- D)**Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.**
- E) pullu xidmətlər

222. Tibbi sığorta çərçivəsində iqtisadi münasibətlərin subyektləri kimi kimlər sıxış edirlər?

- A) sahibkarlar, işgüzar xidmət sahəsində çalışanlar
- B) müəssisələr, sığorta kompaniyaları, tibb müəssisələri**
- C) məcburi sosial sığortaya cəlb edilməli məsul şəxslər, müəssisələr
- D) mənzil bazarında fəaliyyət göstərənlər

223. Sosial sığorta sistemində islahatların ən çox vəsait tələb edən istiqamətləri hansılardır?

- A) Maddi-texniki və dərman təminatı sisteminin təkmilləşdirilməsi, sığortalananların bərabər hüquqlarının təmin olunması
- B) Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demografik tərkibinin uçotu
- C) İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddinin müəyyən olunması prinsipləri
- D) Xüsusi kapitalın təkrar istehsalına sərəfəli mühitin yaranmasıdır
- E) Fərdi uçotlara əsaslanan pensiyaların və sosial sığorta sahəsində idarəetmənin avtomatlaşdırılmış sisteminin yaradılması**

224. Sosial sığorta hansı formada həyata keçirilir?

- A) Əlavə sığorta, tibbi sığorta və əmək sığortaları
- B) Məcburi dövlət sığortası, əmək sığortası və könüllü sığorta
- C) Məcburi, kollektiv, dövlət sığortası və könüllü sığorta
- D) Məcburi dövlət sığortası və könüllü sığorta**
- E) Assistents, məcburi dövlət sığortası və könüllü sığorta

225. Sosial sığortada aparıcı həlqə:

- A) səhiyyə sığortası
- B) əmlak sığortası
- C) nəqliyyat sığortası
- D) ev sığortası
- E) həyat sığortası**
- E) mədəni-maarif müəssisələri

226. İşgüzar xidmətlərin qeyri-texniki növlərinə aiddir:

- A) İnformasiya, ekspertiza, məsləhət xidmətləri
- B) İşçi heyətinin seçilməsi xidmətləri, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətlər**
- C) İnformasiya, ekspertiza, məsləhət, firmaların ictimaiyyətlə əlaqələrini təmin edən və istehsalatda normal sosial-psixoloji iqlim yaradan xidmətləri
- D) Maliyyə-kredit, və sığorta xidmətləri
- E) Maliyyə-kredit, və sığorta xidmətləri, informasiya, ekspertiza, məsləhət xidmətləri

227. Aşağıdakılardan hansı xeyriyyə cəmiyyətləridir?

- A) Könüllü fəallıq sektoru
- B) Bolantyorlar
- C) Filantropiya**
- D) Qeyri-kommersiya təşkilatları

E) Qeyri dövlət təşkilatları

228. Qlobal bazara inteqrasiya olunmuş sahələr hansılardır?

A) Nəqliyyat xidmətləri, məişət xidmətləri

B) Təhsil və səhiyyə xidmətləri

C) Təhsil, elm, səhiyyə, mədəniyyət və incəsənət sahələri

D) Informasiya texnologiyaları və telekommunikasiyalar, işgüzar xidmətlər

E) Turizm

229. Bazar iqtisadiyyatı şəraitində elmi-texniki potensial necə qruplaşdırılır?

A) Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri

B) Kommersiya bölməsi və ictimai bölmə

C) İstehsal və istehlakın tarazlığı və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri

D) Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi

E) Xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi və məskunlaşma dərəcəsi, səhiyyənin planlaşması amilləri

230. Bunlardan hansı qeyri kommersiya sektoruna aid deyil ?

A) qeyri dövlət sektoru

B) Kommersiya və ya biznes sektoru

C) qeyri hökumət sektoru

D) könüllü fəallıq sektoru

E) filantropiya.

231. Mənzildə alıcılıq qabiliyyəti necə formalaşır?

A) Ərazidə yerli əhalinin tələbatı ilə

B) istehlakçı

C) istehsalçı

D) dövlətin tələbi ilə

E) sahibkarın tələbi ilə

232. Mənzil təminatının (subsidiyanın) ölçüsünü nə ifadə edir?

A) Mənzil kommunal xidmətləri xərclərinin ailənin gəlirlərinin müəyyən faizindən artıq olan hissəsi

B) Əmək haqqı

C) yardım

D) pensiya

E) təqaüd

233. Ticarət dövriyyəsinin sosial rolu:

A) Tələbata ödəyit

B) Məhsulu artırır

C) İş yerlərini açır

D) Şəhərləri gözəlləşdirir

E) Əhali sıxlığı yaradır

234. Hansı qiymətlər birbaşa əhaliyə təsir edir?

a) topdansatış qiymətlər

b) pərakəndə satış qiymətlər

c) təbii qiymətlər

d) müəssisə qiymətlər

e) xarici qiymətlər

235. Azərbaycanda əhaliyə pulu xidmət göstərən müəssisələrdə sahibkarlıq fəaliyyətinin təşkili və idarə edilməsi nələrdən ibarətdir :

a) nəzəri-metodoloji əsasının və mövcud vəziyyətinin öyrənilib, qiymətləndirilməsi əsasında onun təkmilləşdirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

b) sahibkarlıq və onun mahiyyətindən

c) biznesdən

d) sahibkarlıq etikasından

e) inhisar və antiinhisardan

236. Pullu xidmətlər sferasında sahibkarlıq fəaliyyətinin təşkili və idarə edilməsinin nəzəri-metodoloji aspektləri:

a) müasir sahibkarlığın inkişafının formalaşması qanunauyğunluqları, pullu xidmət sferasında bazar mexanizminin formalaşmasının nəzəri-metodoloji aspektləri, eləcə də pullu xidmət bazarında sahibkarlıq münasibətlərinin formalaşması

b) sahibkarlıq növlərinin inkişafı

c) kiçik sahibkarlığın yaranması

d) sahibkarların yeni ehtiyat mənbələri

e) sahibkarlıq fəaliyyəti

237. Sahibkarlıq strukturlarının iqtisadi dayanıqlığının xarakteristikasının təsnifləşdirməsinə daxildir:

a) **sahibkarlıq institutlarının rəqabət qabiliyyəti, sahibkarlıq strukturlarının fəaliyyətinin etibarlılığının təmin edilməsi, xarici mühitdə sahibkarlıq strukturlarının elastikliyi və uyğunlaşması, riskin idarə edilməsi, sahibkarlıq strukturlarının iqtisadi təhlükəsizliyi**

- b) sahibkarlığ fəaliyyətinin formalaşması
- c) sahibkar infrastrukturunun formalaşması
- d) sahibkarlıq fəaliyyətinin formaları
- e) sahibkarlığın inkişafı

238. İqtisadi dayanıqlıq dərəcəsindən asılı olaraq, sahibkarlıq hansı strukturlar kimi çıxış etməlidir?

- a) **yüksək, orta, aşağı, böhranlı və müflisləşmə kimi iqtisadi dayanıqlığa malik strukturlar kimi**
- b) sahibkarlığın idarəetmə obyektini kimi
- c) sahibkarlığın məzmununu kimi
- d) sahibkarlığın səmərəsi modelinə uyğun olaraq
- e) Makroiqtisadi tənzimlənmə kimi

239. Müasir sahibkarlıq strukturlarında qərarların qəbul edilməsi üçün informasiya bazasının təkmilləşdirilməsi hansı istiqamətlər üzrə həyata keçirilməlidir?

a) **uçotla təhlilin üzvi əlaqəsi və onun xidmət müəssisəsinin idarəetmə aparatına birbaşa çıxışının təmin edilməsi; xidmət müəssisəsinin sərbəst inkişafı üçün uçotun aktiv rolunun yüksəldilməsi; uçotun elastik dinamik sistem kimi formalaşması; vahid məlumat informasiya bazasının yaradılması və uçot prosesinin metodoloji təminatı; xidmət prosesində əldə edilən yeni informasiya ilə vahid informasiya bazasının genişləndirilməsi; ayrı-ayrı xidmət növlərinin (xəstəliklərin, pasiyentlərin) xüsusiyyətləri nəzərə alınmaqla, uçot-hesabat məlumatlarının işlənilməsi sisteminin yaradılması.**

- b) sahibkarlığın formalaşması və təşəkkülünün ilkin şəraiti
- c) sosial-iqtisadi inkişafda sahibkarlığın rolunun inkişafı
- d) sahibkarların daxili imkanları
- e) sahibkarlığın hüquqi əsasları

240. Pullu xidmət göstərən müəssisələrdə tibb təyinatlı sahibkarlıq strukturlarının qeyri-dayanıqlı vəziyyətinin səbəbləri:

- a) **ilk növbədə onların daxilindədir.**
- b) sahibkarlıqdan kənar baş verən iqtisadi amillər
- c) sahibkarlıq fəaliyyətində konseptual siyasət
- d) metodoloji prinsiplər
- e) lazım olan mexanizmlərin tətbiqi

241. Sahibkarlıq strukturlarının dayanıqlı inkişafına zəmanət vermək üçün aşağıdakı hansı tədbirlərin fasiləsiz icrası təmin edilməlidir?

a) **pullu xidmət göstərən tibb müəssisələrinin təşkilati strukturunun elastikliyi və asan idarə edilməsinin mümkünlüyü;**

- b) iqtisadi şəraitdə sahibkarlığın inkişafı;
- c) sahibkarlığa maddi yardım və dövlət tənzimlənməsi;
- d) kompleks qiymətləndirmə
- e) sosial-iqtisadi inkişafda sahibkarlığın rolu

242. Pullu xidmət göstərən tibb müəssisələrində gəlirliliyin təmin edilməsi:

- a) xərclərin azaldılması və yaxud onlardan səmərəli istifadə etmək hesabına və s.
- b) gəlir-istehsal yanaşması
- c) maliyyə tələbatına uyğun proqnozlaşdırma
- d) istehsal təyinatlı məqsədlər
- e) xidmət bazarında tələbat strukturu

243. Pullu xidmət göstərən tibb müəssisələrinin rəşional idarə edilməsi, dayanıqlı inkişafı üçün istifadə edilən alətlərdən:

- a) sahibkarlıq strukturlarının fəaliyyətində monitorinq aparılmasının funksiyaları və vəzifələri
- b) sahibkarlığın təşkil və idarə edilməsi metodlarına sistemli yanaşma
- c) sahibkarlığın sahə xüsusiyyətləri
- d) sahibkarlıq fəaliyyətinin regional inkişafı
- e) aparıcı problemlərin prioritetliyi

244. Pullu xidmət müəssisələrinin fəaliyyətinin fasiləsizliyinin və iqtisadi dayanıqlığının təmin edilməsində idarəetmənin rolu?

a) kontrollinq, marketinq, logistika funksiyalarının əhəmiyyəti, onların tibb sferasında təşkilinin xüsusiyyətləri

- b) sahibkarlığın makroiqtisadi problemləri
- c) sahibkarlığın sahə quruluşu
- d) kapital qoyuluşunun artım tempi
- e) kiçik müəssisələrin kooperativlərlə birlikdə ümumi sayı

245. Hazırda tibb fəaliyyəti bazarında neçə qrup subyekt mövcuddur?

- a) bir
- b) iki
- c) üç
- d) dörd
- e) beş

246. Hazırda tibb fəaliyyəti bazarında mövcud olan qruplar:

a) tibb xidməti göstərən müəssisələr və işçilər (istehsalçılar); pasiyent (sağlam və xəstə) alıcı; müxtəlif mülkiyyət növləri üzrə iş təklif edən, diller kompaniyası, tibbi sığorta təşkilatı.

- b) sahələrarası kombinələşdirmə
- c) sosial problemlərin həlli
- d) sahibkarlığın özünəməxsus xüsusiyyətləri
- e) sahibkarlıq fəaliyyətinin növü

247. Yeni iqtisadi şəraitdə, mülkiyyət formasından asılı olmayaraq, bütün müalicə-profilaktika təşkilatları, tibb fəaliyyətinin növləri və bütün tibb işçiləri hansı prinsiplərə müraciət etməlidirlər?

- a) marketing prinsiplərinə dərinədən bələd olmalı və öz fəaliyyətlərində mövcud prinsipləri rəhbər tutmalıdır.**
- b) sahibkarlığın maddi-texniki bazasının inkişafı
- c) sahibkarlığın dinamikasının start vəziyyəti
- d) infrastrukturun özəlləşdirilməsi
- e) təşkilati strukturlara uyğun həyata keçirilməsi

248. Tibb xidməti bazarı deyəndə nə başa düşülür?

a) rəqabət mühiti şəraitində tibb texnologiyasının, məmulatlarının, tibbi texnikasının, tibb fəaliyyətinin təşkilati metodlarının və əcazılıq vasitələrinin məcmusunun satışı kimi başa düşülür.

- b) poliklinikalar
- c) xəstəxanalar
- d) diaqnostik mərkəzlər
- e) müalicə-profilaktik mərkəzləri

249. Səhiyyə sistemində bazar münasibətləri elementlərinin inkişafı ilə əlaqədar hansı subyektlər formalaşmışdır?

- a) tibb subyektləri məfhumu formalaşmış və tibb xidmətinin istehsalçısı kimi çıxış edir.**
- b) sahibkarlıqla məşğul olan hüquqi şəxs
- c) sahibkarlıqla məşğul olan fiziki şəxs
- d) sosial qruplar
- e) əhali

250. Hazırda dünyanın neşə ölkəsi tibbi sığorta istifadə etməklə səhiyyə təşkilatı sistemində daxil edilmişdir?

- a) 30-dan çox ölkəsi**
- b) 10-dan çox ölkəsi
- c) 20-dən çox ölkəsi
- d) 5-dən çox ölkəsi
- e) 15-dən çox ölkəsi

251. Bazar mexanizminin mühüm əlamətlərindən biri hesab edilən və pullu xidmətlər göstərən müəssisələrdə müstəsna rol oynayan tibbi xidmətin iqtisadi xüsusiyyətləri:

a) qiymətin əmələ gəlməsi və ona təsir edən amillər,

b) sosial amillər

c) ekoloji amillər

d) xarici amillər

e) coğrafi amillər

252. Tibbi xidmətin iqtisadi xüsusiyyətini neçə qrupda təsnifləşdirmək olar?

a) üç

b) bir

c) iki

d) dörd

e) beş

253. Aşağıdakılardan hansı tibbi xidmətin iqtisadi xüsusiyyətinin təsnifləşdirilməsinə aiddir?

a) Səhiyyə xidmətinin dəyərinin kəmiyyətə xarakterizə olunması ilə əlaqədardır.

b) tibbi sığorta

c) kadr potensialı

d) səhiyyə sisteminin strukturu

e) səhiyyə xidmətinin effektivliyi

254. Səhiyyə xidmətinin iqtisadi xüsusiyyətlərini qiymətləndirərkən, səhiyyənin səmərəliliyinin aşağıdakı hansı növlərini fərqləndirmək vacibdir?

a) tibbi səmərəlilik – müalicə, diaqnostika, profilaktika və reabilitasiya sferalarında qarşıya qoyulmuş məsələlərin həllinə nail olmaq dərəcəsidir;

b) səhiyyənin planlaşması

c) səhiyyə sisteminin mövcud vəziyyəti

d) səhiyyənin tənzimlənməsi

e) səhiyyənin regional təşkilinin təkmilləşdirilməsi

255. Əhaliyə pullu xidmət göstərən səhiyyə və sosial xidmətlər sferasında sahibkarlıq fəaliyyətinin təşkilinin mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi necə baş verir?

a) çoxillik statistik, ilkin uçot və hesabat sənədlərinin məlumatlarının toplanması, işlənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması əsasında pullu xidmət bazarının formalaşmasının mövcud vəziyyətinin tədqiq edilməsi ilə

b) səhiyyənin keyfiyyəti ilə

c) səhiyyə sisteminin strukturu ilə

d) dünya səhiyyəsində idarəetmənin əsas modeli ilə

e) sosial səmərəliliyi ilə

256. Azərbaycanca əhalinin sağlamlığının mühafizəsini və səhiyyə – sosial xidmətlər sferasında sahibkarlığın təşkilini xarakterizə edən göstəricilər:

- a) kiçik, xarici və müştərək, özəl tibb müəssisələrinin fəaliyyətinin təhlili və qiymətləndirilməsi.
- b) səhiyyə sisteminin maliyyələşdirilməsi
- c) səhiyyədə iqtisadi islahatlarla
- d) səhiyyə bölməsinin tənzimlənməsinin qanunvericilik bazasına əsaslanaraq
- e) sağlamlıq mühiti

257. Pullu xidmətlərin makro-strukturuna qiymət verilməsi:

a) əhaliyə göstərilən pullu xidmətlərin strukturu fiziki həcm indeksi, iqtisadi fəaliyyət sahələri, regional və mülkiyyət formaları üzrə təhlili, ölkə əhalisinə göstərilən pullu xidmətlərin adambaşına düşən həcmi və xidmət növləri üzrə;

- b) yeni idarəetmə üzrə
- c) ölkədə səhiyyənin inkişafı üzrə
- d) səhiyyə xidmətinin effektivliyi ilə
- e) sosial iqtisadi mahiyəti ilə

258. Ölkəmizdə sahibkarlıq fəaliyyəti üzrə yüksək nailiyyətlərin əldə edilməsində hansı müəssisələrin göstərmək olar?

a) Kiçik sahibkarlıq subyektlərinin tərkibində səhiyyə və sosial xidmətlər göstərən müəssisələrin rolu və əhəmiyyəti

- b) xəstəxanalar
- c) poliklinikalar
- d) müalicə-dioqnostik mərkəzlər
- e) əczəxanalar

259. Pullu xidmət istehsalçısı kimlər sayıla bilər?

a) muxtəlif növ təşkilati-hüquqi və mülkiyyət formasına malik, xidmətin göstərilməsi üzrə ixtisaslaşmış, həm əsas fəaliyyət növü xidmət göstərmək olan müəssisə və təşkilatlar, həmçinin digər fəaliyyət növünə malik hüquqi şəxs və ya qeydiyyatdan keçməmiş sahibkarlıqla məşğul olan fiziki şəxslər

- b) iqtisadiyyatın mütəşəkkil sektoru
- c) sosial qruplar
- d) xeyriyyəçilər
- e) əhali

260. Əhaliyə göstərilən pullu xidmətlərə hansı xidmətlər aiddir?

a) müəssisə və fiziki şəxslər tərəfindən göstərilmiş, istehsalçının tədavülünü ödəyən və onlara gəlir gətirən bütün xidmətlər aiddir.

- b) maddi xidmətləri aiddir
- c) qeyri-kommersiya xidmətləri aiddir
- d) qeyri-maddi xidmətlər aiddir

e) sığorta xidmətləri

261. Əhaliyə göstərilən pullu xidmətlərin statistik göstəricisi nədən ibarətdir?

a) vətəndaşlar və ya müəssisə (təşkilat) tərəfindən göstərilən xidmətlərə görə xidmət istehsalçılarının ödənilmiş (köçürülmüş) vəsaitin məbləğindən ibarətdir.

b) milli gəlirdən

c) ümumi daxili məhsuldan

d) təhsilin inkişafından

e) sosial transferlərdən

262. Pullu xidmət istehsalçısı kimlər sayıla bilər?

a) müxtəlif növ təşkilati-hüquqi və mülkiyyət formasına malik, xidmətin göstərilməsi üzrə ixtisaslaşmış, həm əsas fəaliyyət növü xidmət göstərmək olan müəssisə və təşkilatlar, həmçinin digər fəaliyyət növünə malik hüquqi şəxs və ya qeydiyyatdan keçməmiş sahibkarlıqla məşğul

olan fiziki şəxslər

b) iqtisadiyyatın mütəşəkkil sektoru

c) sosial qruplar

d) xeyriyyəçilər

e) əhali

263. Hesabat göstəriciləri və xidmətin ayrı-ayrı növləri üzrə hesablanmış

göstəricilər arasında əlavə hesabat əmsalı nə zaman tətbiq olunur?

a) hesabatda nəzərdə tutulmuş xidmətin müvafiq növlərinə (mənzil, kommunal xidməti, təhsil sistemi xidməti və s.) tətbiq olunur.

b) aqrar sahənin inkişafına tətbiq olunur

c) istehsal sahələrinin inkişafına

d) tikintidə tətbiq olunur

e) emal sahələrində tətbiq olunur

264. Əhaliyə göstərilmiş pullu xidmətlərin ümumi həcmi nələri təşkil edir?

a) xidmətin ayrı-ayrı növləri üzrə xidmətlərin cəmi

b) istehsal təyinatlı xidmətlər

c) qeyri-istehsal təyinatlı xidmətlər

d) işgüzar xidmətlər

e) beynəlxalq xidmətlər

265. Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan vətəndaşlar (fiziki

şəxslər) tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi təyin etmək

üçün nə etmək lazımdır?

a)xidmətin növləri üzrə onların sayı və əməyin məhsuldarlığı haqqında (bir sahibkara düşən xidmətin həcmi haqqında) məlumatları əldə etmək lazımdır.

b)xidmətin keyfiyyəti haqqında məlumatları əldə etmək

c)statistik məlumatları əldə etmək

d)sosial-mədəni sahələrin inkişafı haqqında məlumatları əldə etmək

e)regional xidmətlər haqqında məlumat əldə etmək

266. Əhaliyə pullu xidmət göstərən fiziki şəxslərin sayı necə müəyyən edilir?

a)məsğulluq problemlərinin (işçi qüvvəsinin muayinəsi) seçmə müayinəsinin məlumatları əsasında müəyyən edilir.

b)əhalinin ümumi sayı haqqında statistik məlumat əsasında

c)iqtisadi göstəricilər haqqında məlumat əsasında

d)sosial-iqtisadi göstəricilər haqqında məlumat əsasında

e)regionlarda məşöulluq haqqında məlumat əsasında

267.Hüquqi şəxs yaratmadan əhaliyə pullu xidmət göstərən fiziki şəxslərin orta illik sayı haqqında əldə edilmiş məlumatları hansı məlumatlarla tutuşdurmaq lazımdır?

a)vergi orqanlarına bəyannamə təqdim etmiş fərdi sahibkarların sayı barəsində məlumatlarla

b)kiçik sahibkarlıq barəsində məlumatlarla

c)orta sahibkarlıq barəsində məlumatlarla

d)KOS (kiçik və orta sahibkarlıq)haqqında məlumatlarla

e)regionlarda sahibkarlıq haqqında məlumatlarla

268. Hüquqi şəxs yaratmadan əhaliyə pullu xidmət göstərən fiziki şəxslərin xidmətin hər hansı bir növü üzrə alınmış məlumatdan çox olduğu halda hansı məlumatlardan istifadə etmək lazımdır?

a)vergi orqanlarının məlumatlarından istifadə etmək daha məqsədəuyğundur.

b)sahibkarlığa kömək fondunun məlumatlarından istifadə etmək məqsədəuyğundur

c)sosial fondun məlumatlarından istifadə etmək məqsədə uyğundur

d)xeyriyyəçilik fondunun məlumatlarından istifadə etmək məqsədəuyğundur

e)statistik məlumatlardan istifadə etmək məqsədəuyğundur

269. Fiziki şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətin həcmi necə təyin edilir?

a)fiziki şəxslərin orta illik sayının bir sahibkar üzrə əhaliyə göstərilən pullu xidmətin həcminə vurmaqla təyin edilir

b)əhalinin ümumi sayına vurmaqla təyin edilir

c)məsğul əhalinin ümumi sayına vurmaqla təyin edilir

d) hüquqi şəxslərin orta illik sayının bir sahibkar üzrə əhaliyə göstərilən pullu xidmətin həcminə vurmaqla təyin edilir

e) pullu xidmətdən istehlakçıların sayına vurmaqla təyin edilir.

270. Bir sahibkar üzrə göstərilən xidmətin həcmi hansı subyektlər tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin orta həcmi (bir işçi üzrə) kimi götürülür?

a) serti olaraq kiçik sahibkarlıq

b) orta sahibkarlıq

c) kiçik və orta sahibkarlıq

d) fiziki şəxs

e) hüquqi şəxs

271. Fiziki şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi müəyyən etdikdən sonra nəyi təyin etmək lazımdır?

a) əlavə hesablama əmsalını

b) sosial meyarları

c) əlavə dəyəri

d) istehlak indeksini

e) maya dəyəri

272. Gizli və qeyri-formal fəaliyyət də daxil edilməklə əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi nədən ibarətdir?

a) hesabat və əlavə hesablanmış məlumatların cəmindən

b) xidmətin keyfiyyətindən

c) maliyyə vəsaitlərindən

d) kapital qoyuluşundan

e) sahibkarlıqdan gələn mənfəətdən

273. Gizli və qeyri-formal fəaliyyətin qiymətləndirilməsi də daxil edilməklə, əhaliyə göstərilən pullu xidmətin hesablanmış həcmi obyektivliyi hansı üsullarla yoxlanılır?

a) Pullu xidmətin hesablanmış həcmi dinamikası ilə ev təsərrüfatlarının büdcəsinin muayinəsi əsasında xidmətin odənilməsinə cəkilən xərclərin dinamikasının müqayisəsilə

b) kiçik sahibkarlıq subyektləri üzrə məlumatlar da daxil edilməklə, hesabat təqdim etmiş müəssisələr tərəfindən əhaliyə göstərilən pullu xidmətin həcmilə

c) pullu xidmətin gizli və qeyri-formal fəaliyyətinin həcmi də daxil edilməklə əhaliyə göstərilən pullu xidmətin ümumi həcmilə

d) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmilə

e) fiziki şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətin əlavə hesablama əmsalı ilə

274. Hesabat dövrü üzrə pullu xidmətin həcmnin tam hesablanması necə aparılır?

a)hesabat təqdim edən müəssisələrin məlumatlarının əvvəlki il üzrə əlavə hesablamamın ümumi əmsalı qədər avtomatik artımı əsasında aparılır;

b) fiziki şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətin həcmi ilə müvafiq dövr ərzində vergi orqanının əhaliyə pullu xidmət göstərmiş sahibkarların ümumi gəliri haqqında məlumatlarının muqayisəsi əsasında aparılır;

c) pullu xidmətin hesablanmış həcmnin dinamikası ilə ev təsərrüfatlarının büdcəsinin muayinəsi əsasında xidmətin ödənilməsinə cəkilən xərclərin dinamikasının muqayisəsi əsasında aparılır;

d) Müvafiq dövr üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmnin pərakəndə əmtəə dövriyyəsi ilə müqayisəsi əsasında aparılır;

e)pullu xidmətlərin çəkisinin artması ilə müşahidə əsasında aparılır.

275. Sərnişin daşınması ilə məşğul olan fiziki şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətin həcmnin hesablanması necə təyin edilir?

a)fiziki şəxslərin sayını bir taksomitora düşən illik pullu xidmət həcminə vurmaqla təyin edilir;

b) gizli və qeyri-formal fəaliyyətin qiymətləndirilməsi də daxil edilməklə əhaliyə göstərilən pullu xidmətin həcmi ilə təyin edilir;

c) müəssisələr tərəfindən göstərilən xidmətin həcmi ilə təyin edilir;

d) əhaliyə göstərilən pullu xidmətin həcmi ilə;

e) əlavə hesablama əmsalı ilə təyin edilir.

276. Avtobus daşınması ilə məşğul olan fərdi sahibkarların göstərdiyi pullu xidmətlərin həcmi necə hesablanır?

.a)bir avtobusa düşən pullu xidməti həcmindən istifadə etməklə;

b) Fiziki şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətin həcmi ilə;

c) Pullu xidmətin hesablanmış həcmnin dinamikası ilə;

d) pullu xidmətlərin çəkisinin artması ilə

e) əhaliyə göstərilən pullu xidmətin hesablanmış həcmnin obyektivliyi ilə.

277. Pullu tibbi xidmətlərə hansı xidmətlər aiddir?

a)vətəndaşların müalicə-sağlamlıq ehtiyaclarını təmin edən və onlar

tərəfindən dəyəri ödənilən xidmətlər;

b)vətəndaşlar tərəfindən dəyəri ödənilən xidmətlər;

c)vətəndaşların müalicə-sağlamlıq ehtiyaclarını təmin edən xidmətlər;

d) sanitariya xidməti;

e) Fərdi tibbi xidmət

278. Məktəbəqədər tərbiyə sistemində göstərilən pullu xidmətlərə nələr aiddir?

a) uşaqların tərbiyəsi sahəsində vətəndaşların tələblərini təmin edən və dəyəri valideynlərtərəfindən ödənilən xidmətlər aiddir;

b) tərbiyəçilərin fəaliyyəti aiddir;

c) musiqi dərsləri aiddir;

d) uşaqların mədəni istirahəti aiddir;

e) sosial xidmətdən asılıdır.

279. Məktəbəqədər tərbiyə sistemində göstərilən xidmətin həcmi haqqında məlumatın ən obyektiv mənbə hansılardır?

a) muəllimlik, dayəlik və s. xidmətlərə cəkilən xərclərə dair əhəlinin seçmə muayinəsi;

b) əhəliyə göstərilən və nəğd pulla ödənilən pullu xidmətin həcmi;

c) xidmət göstərən mutəxəssislər tərəfindən əhəliyə göstərilən pullu xidmətin həcmi;

d) əhəliyə göstərilən pullu xidmətlərin həcmi;

e) xidmətinin nəğd ödənişi üçün bir nəfərə düşən xərclər.

280. Pullu repetitor xidməti nədir?

a) bir nəfər və ya bir qrup şəxslərlə məktəb proqramını, muxtəlif ali məktəblərə qəbul imtahanlarına hazırlıq proqramını öyrətmək məqsədi ilə keçirilmiş tədris məşğələləridir.

b) müayinə olunan məktəbəqədər uşaqlar arasında xüsusi praktika ilə məşğul olan müəllim;

c) məktəbəqədər uşaqların orta illik sayı;

d) vətəndaşların tələblərinin təmin edilməsinə göstərilən pullu xidmətlər;

e) təhsil sistemində əhəliyə xidmət göstərən kadrların ixtisaslaşdırılması.

281. Repetitor xidməti həcmnin qiymətləndirilməsi nələrə əsaslanır?

a) orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin sığirdlərinin sayı, ali məktəbə qəbul olunmaq üçün ərizə verənlərin sayına dair dövlət statistik muşahidəsinin materiallarına əsaslanır;

b) xüsusi praktika ilə məşğul olan muəllimlərin sayına əsaslanır;

c) praktika ilə məşğul olan müəllim və tərbiyəçilərin xidmətinin ödənişinə sərf edilən xərclərə əsaslanır;

d) demoqrafiya statistikasının məlumatlarına əsasən;

e) vətəndaşların tələblərini təmin edən və dəyəri ödənilən xidmətlərə əsaslanır.

282. Repetitorluq üzrə fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi necə qiymətləndirilir?

a) region üzrə anket sorğularının yekun məlumatlarını bas məcmuya şamil etməklə qiymətləndirilir;

b) repetitorlarla məşğul olanların sayını təyin etməklə qiymətləndirilir;

c) repetitorluq üzrə fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmnin məcmusu ilə qiymətləndirilir;

d) bütün kurs üçün ödəniş haqqına sərf olunan xərclərlə qiymətləndirilir;

e) dövlət statistik müşahidəsinin materiallarına əsaslanmaqla qiymətləndirilir.

283. Repetitorluq üzrə pullu xidmətin həcmi necə təyin edilir?

a) repetitorların sayını bir repetitor üzərə orta illik gəlirə vurmaqla təyin edilir;

b) repetitorlarla məşğul olan ali məktəblərin birinci kurs tələbələrinin orta illik xərci ilə təyin edilir

c) repetitorlarla məşğul olanların sayı ilə təyin edilir;

d) ali məktəblərə ərizə verənlərin sayı ilə təyin edilir;

e) repetitorlarla məşğul olan birinci kurs tələbələrinin ümumi yekunda payı ilə təyin edilir.

284. Məişət maşınları, cihazları və radioelektron aparatlarının təmiri üzərə pull xidmətin ümumi həcmi necə müəyyənəldirmək olar?

a) əhalinin istifadəsində olan texnikanın sayı, bu texnikanın iş vəziyyətində olması üçün lazım olan təmirlərin sayı və orta qiyməti haqqında məlumatlardan istifadə edilir;

b) pull xidmətin həcmi ilə;

c) pullu xidmətlərin fiziki səxslər tərəfindən əhaliyə göstərilməsi ilə;

d) Əlavə hesablamaların illik həcmi hesab müddətinə bölüşdürülməsi ilə;

e) təqvim ilinin məlumatları ilə.

285. Avtomotonəqliyyat vasitələrinin texniki xidməti və təmiri üzərə əhaliyə göstərilmiş pullu xidmətlərə nələr aiddir?

a) vətəndaşlara mənsub olan avtomobillərin, motosikllərin və motorollerlərin təmiri, texniki xidməti, yuyulması və s. üzərə

onların ehtiyaclarını təmin edən və onlar tərəfindən haqqı ödənilən xidmətlər aiddir;

b) texnikanın iş vəziyyətində olması üçün lazım olan təmirlərin

sayı və orta qiyməti haqqında istifadə edilən məlumatlardan aiddir;

c) fiziki səxslər tərəfindən əhaliyə göstərilmiş məişət xidmətinin həcmi aiddir;

d) elektron aparatlarının təmiri üzərə pullu xidmətin ümumi həcmi;

e) bu texnikanın iş vəziyyətində olması.

286. Əhaliyə məişət xidməti muəssisələri (avtoservis xidməti) dedikdə, nələr əsas göstərilir?

a) hüquqi səxs yaratmadan bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki səxslər və qeyri-korporativ muəssisələr göstərilir.

b) motosikllərin və motorollerlərin təmiri;

c) texniki xidməti;

d) haqqı odənilən xidmətlər;

e) vətəndaşlara mənsub olan avtomobillər.

287. Avtomotonəqliyyat vasitələrinin texniki xidməti və təmiri xidmətlərinin ümumi həcmnin qiymətləndirilməsi üçün nədən istifadə olunur?

a) xidmətin həcmnin hesablanması metodundan istifadə olunur;

b) balans metodundan;

c) riyazi-hesablama metodu;

d) istehlak davranışının tətbiqi metodikası;

e) sosial-iqtisadi metodları.

288. Avtomotonəqliyyat vasitələrinin texniki xidməti və təmiri xidmətlərinin ümumi həcmnin qiymətləndirilməsi üçün xidmətin həcmnin hesablanması metodundan istifadə necə həyata keçirilir?

a) vətəndaşlara məxsus olan avtomotonəqliyyat vasitələrinin sayı əhaliyə öz nəqliyyat vasitələrini işçi vəziyyətində saxlamaq üçün təmir normasına vurulur;

b) qeyri-korporativ müəssisələr göstərilir;

c) əhaliyə məişət xidməti müəssisələri (avtoservis xidməti);

d) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işi əsas götürülür;

e) haqqı ödənilən xidmətlər əsas götürülür.

289. Fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş pullu xidmətlərin həcmnin qiymətləndirilməsi nə əsasında aparılır?

a) onların vergi orqanına təqdim etdiyi deklarasiya əsasında aparılır;

b) fiziki şəxslərə ödəniş haqqında məlumat almağı nəzərdə tutur;

c) anket respondentlərin xidmətin təskilinə sərf etdiyi ümumi xərcləri;

d) müəyyən edilmiş tariflər əsasında;

e) əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi.

290. Anket respondentlərin dəfn mərasiminin təskilinə sərf etdiyi ümumi

xərcləri və müəyyən edilmiş tarifdən əlavə nəyi nəzərdə tutur?

a) fiziki şəxslərə ödəniş haqqında məlumat almağı nəzərdə tutur;

b) fiziki şəxslərin ümumi gəliri;

c) fiziki şəxslər tərəfindən əhaliyə göstərilmiş pullu xidmətin həcmi;

d) hesabat üçün məlumat mənbəyi;

e) maddəli işçi qüvvəsindən istifadə.

291. Əhaliyə göstərilən pullu xidmətlərə nələr aid edilir?

a) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər və bütün fiziki şəxslər tərəfindən əhalinin sifarişinə onun şəxsi tələbatını ödəmək üçün göstərilən xidmətlər aid edilir;

b) vergi müfəttişliyinə gəlir üzrə deklarasiya təqdim edilməsi;

c) əhaliyə göstərilmiş pullu xidmətin həcmi;

d) xidmətin formaları;

e) statistik məlumatları.

292. Uçot (müşahidə) obyektlərinə nələr aid edilir?

a) əhaliyə xidmət sahəsində ixtisaslaşmış müəssisə və təşkilatlar (məişət xidməti müəssisələri, mədəniyyət müəssisələri, müalicə-sağlamlıq, hüquq və s.), həmçinin əsas fəaliyyət növü xidmət olmayan müəssisə və təşkilatlar (sənaye, kənd təsərrüfatı və s.) aid edilir.

b) ümumi müddəalar aid edilir;

c) əlavə hesablaşma əmsalı aid edilir;

d) fiziki şəxslərin məcmu ümumi gəliri aid edilir;

e) müəyyən edilmiş tariflər aid edilir.

293. Pullu xidmətlərin fərdi sahibkarlıqla məşğul olan şəxslər tərəfindən əhaliyə göstərilən xidmətlər də daxil edilir. Bu xidmətlərin həcmi necə təyin edilir?

a) seçmə müşahidələrin əsasında və ya vergi statistikasının, ev təsərrüfatlarının büdcə statistikasının göstəriciləri əsasında hesablamalar apararaq təyin edilir;

b) dövlət büdcəsindən ayrılan məbləğlə təyin edilir;

c) şəxsi tələbatını ödəmək üçün göstərilən xidmətlərlə;

d) xidmətlərin sayı və orta qiyməti haqqında məlumatlardan istifadə edilir;

e) əhaliyə göstərilmiş repetitor xidmətinin həcmi.

294. Pullu xidmətlərin ümumi həcmi hansı məbləği əks etdirir?

a) əlavə dəyər vergisi, xüsusi vergilər və aksizlər də daxil olmaqla hüquqi və fiziki şəxslər tərəfindən göstərilən xidmətə görə əhali tərəfindən həm bilavasitə kassaya, həm də banklar vasitəsilə ödənilən məbləği;

b) pullu xidmətin ümumi məbləği;

c) ödəmələrdən gələn məbləğ;

d) sahibkarlıqdan gələn gəlirin ümumi məbləği;

e) ev təsərrüfatından gələn məbləğ.

295. Sosial müdafiə orqanları tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcminə daxil edilmir:

a) dövlət və ya yerli büdcə vəsaitləri hesabına xidmətlərin ödənilmiş məbləği;

b) il ərzində kommunal xidmətlərinə ödənilmiş məbləğ;

- c) təhsildə il ərzində ödənişin ümumi məbləği;
- d)real gəlir;
- e)əhalinin nominal gəlirləri.

296. Pullu xidmətlərin həcminə daxil edilir:

a) müəssisənin vəsaiti hesabına; işçilərə göstərilən və əmək haqqında sosial xarakterli ödənişlər kimi uçota alınan xidmətlərin dəyəri (güzəştli və ya pulsuz mənzil-kommunal xidmətləri, güzəştli gediş haqqı, yollayışların alınması, tibbi xidmət və s.);

- b)sosial transferlər;
- c)pensiyalar;
- d)sosial sığortalar;
- e)tibbi sığortalar.

297. Pullu xidmətlərin həcmində uçota alınan xidmətlərdəndir :

a)sağlamlıq, mualicə-profilaktika,sosial-məisət və bəzi basqa təskilat və idarələrin sifarisilə yerinə yetirilən məisət xarakterli xidmətlər;

- b)tikinti;
- c)energetika,
- d)emal sahələri;
- e)ünvanlı yardım.

298.Hesabat dövründə pullu xidmətlərin uçotu nə vaxt aparılır?

a)adətən haqqı ödənilmiş sifarişin təhvil verilmə vaxtına uyğun olaraq aparılır;

- b)ilin sonunda;
- c)rübün sonunda;
- d)ilin əvvəlində;
- e)hesabat dövründə.

299. Göstərilən xidmətlərə görə haqqın ödənilməməsi və ya vaxtından gec ödənilməsi ilə əlaqədar tutulan faiz, cərimə və peniyalar xidmətin dəyərində daxil edilmirmi?

a)edilmir;

- b)edilir;
- c)qismən daxil edilir;
- d)şərti edilir;
- e)daxil edilə də bilər,edilməyə də bilər.

300. Aşağıdakılardan hansı xidmətlər məişət xidmətlərinin həcminə daxil edilir?

a)vətəndaşların fərdi sifarişləri üzrə yerinə yetirilən bütün işlər (təmir, yeni məmumatın hazırlanması; şəxsi və mədəni-məişət təyinatlı əşyaların, nəqliyyat vasitələrinin müvəqqəti

istifadəyə kirayəyə verilməsi; musiqi əsərlərinin və videoproqramların kasetlərinin əhalinin sifarişləri ilə çoxaldılması; nəqliyyat və mərasim xidmətləri və s.) daxil edilir;

b) elm, təhsil xidmətləri;

c) səhiyyə, turizm, rekreasiya turizmi;

d) mədəniyyət- incəsənət;

e) idman, bədən tərbiyəsi.